

KÜRD xalqı mübariz və qəhrəman xalqdır.

Heydər Əliyev

DIPLOMAT

№ 04 (516) 25-31 yanvar, Çileyə paş, sal. il 2023
Ji meha şubatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet
Rojnama heftename civakî û siyasî

Qiyməti: 40 qəpik
Həjəy: 40 qəpik

Bilirsən, nə etmiş kürdlər bir zaman?
Qurtarmış İslamı çox ağır dardan!


Qədim Avropanın xaçpərəstləri,
Yüz illər sındırmış göy məscidləri.

Müsəlman keçmişin öyrənsə əgər,
Kürdün dərgahına daim baş əyər.

Səbāhəddin Eloğlu



Budapeştdə Azərbaycan-Macaristan sənədləri imzalanıb



İdris Mustafa Bərzaninin həyatı və yaşam tarixi



Serok Barzanî pəşwazî li Femandarê Hevpeymanan li Iraq û Sûriyê kir



LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM



Nêçîrvan Barzanî û Erdogan li Enqerê civiyan



Mesrûr Barzanî û şanda Almaniyayê vegera koçberên Şingalê û derketina miñs û hêzên çekdar gotûbêj kirin



Qərbi azərbaycanlıların qaçqın statusuna yenidən baxılması təklif olunur

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar

QAZI MUHAMMƏD: "ARTIK DÜŞMƏNLƏRİNİZƏ ALDANMAYIN"

QAFQAZDA ŞƏDDADİ KÜRD DÖVLƏTİ

İrəvan quberniyası

Dewlētə Eyyubiyān (1175-1348) Beş: DEWLETĒN KURDĪ, SEDSALA 12'AN, İMPARATORİYĒN KURDĪ

Судани приветствует инициативу ЮНЕСКО по восстановлению Мосула




Mela Baxtiyar'ın YNK içindeki gümrük gelirlerinin nasıl kaçırıldığını anlatan ses kaydı yayınlandı



Duyğular ölmədi öz əcəliynən...



KÜRD ƏDİBLƏRİ HAQQINDA ARAŞDIRMALAR



Şagirtə Dibistanê

Budapeştdə Azərbaycan-Macaristan sənədləri imzalanıb

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macaristan sənədləri imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladılar.

"Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vespren şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vespren şəhərinin meri Gyulya Porqa imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və

Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cəbbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.

"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Macarıstanın Əcnəbilərə Nəzarət üzrə Milli Baş Direktorluğu arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və



Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.

canın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və

Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.

Prezident İlham Əliyevin Macarıstan Prezidenti Katalin Novak ilə geniş tərkibdə görüşü olub

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan

hətta bu vaxtdan da artıq çəke bilərdi. Lakin ümid edirik ki, gələn dəfə təkbətək görüş üçün daha çox vaxt

dövlət başçısı olaraq dövləti təmsil edirəm.

Artıq qeyd etdiyim kimi, Siz nümayəndə heyətinin

təbii enerji sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır. Çünki bildiyimiz kimi, hazırda biz Rusiyanın neft və qazından asılıyıq. Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik. Bir sözlə, cənab Prezident, səfərinizə görə bir daha minnətdarıq.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Təşəkkür edirəm, xanım Prezident. Dəvətə görə minnətdaram. Gözəl ölkənizə rəsmi səfərdə olmaqdan böyük şərəf hissi duyuram. Fürsətdən istifadə edərək, mən Sizə uyğun olan vaxtda sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istərdim və beləcə, biz dialoqumuzu davam etdirə bilərik.

Macarıstanda yenidən olmaqdan məmnunam. Qeyd etdiyiniz kimi, dünən bizim Baş nazirlə çox dostcasına, qeyri-rəsmi və eyni zamanda, müzakirələrlə dolu görüşümüz oldu. Bu gün biz söhbəti davam edəcəyik.

Nümayəndə heyətinin bütün üzvləri mənim göstərişlərimi alıblar ki, ikitərəfli gündəlikdə duran mühüm məsələlərin həlli üçün öz həmkarları ilə daim əlaqədə olsunlar. Əlbəttə ki, enerji gündəliyimizdə birinci yerdədir. Bu gün biz mühüm Anlaşma

Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir.

Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi qeyd edildi. Macarıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulandı. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı qeyd olundu.

Ölkələrimizin ailə dəyərləri mövzusunda əməkdaşlığı barədə danışıldı, bu xüsusda beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanda və Macarıstanda ailə dəyərlərinə böyük diqqətin göstərildiyi bildirildi.

Söhbət zamanı tələbə mübadiləsinin, Macarıstan tərəfindən azərbaycanlı tələbələrə təhsil təqaüdlərinin ayrılmasının iki ölkənin gənclər sahəsində əməkdaşlığına töhfə verdiyi diqqətə çatdırıldı.

Görüşdə, həmçinin minaların təmizlənməsi sahəsində əməkdaşlığa da toxunuldu.



Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Macarıstan Prezidenti Katalin Novak dedi:

- Bir daha, xoş gəlmisiniz. Nümayəndə heyətləri üzrxahlığı qəbul etsin, çünki görüş gözləniləndən çox çəkdi. Müzakirə edəcəyimiz məsələlər o qədər çox idi ki,

ayrılacaq.

Gəldiyinizə görə hamınıza minnətdarıq. Macarıstana rəsmi səfərinizdən şəxsən şərəf hissi duyuram. Bilirəm ki, dünən artıq yaxşı proqramınız olub. Ümid edirəm ki, icra hakimiyyətinin rəhbəri, Baş nazirlə keçiriləcək görüşlə səfəriniz yaxşı davam edəcək. Mən isə

üzləri ilə sarayın qarşısındakı meydanda qarşılama zamanı tanış oldunuz. Lakin bizim yeni energetika nazirini hələ görməmişiniz. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ən mühüm məsələlərdən biridir.

Üzrlər olsun ki, sizdən fərqli olaraq, bizim bəxtimiz o qədər də gətirməyib. Yüz ildən artıq dövr ərzində biz öz

Daşkəsəndə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda disput keçirilib

Yanvarın 31-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda disput keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.

Əsası isə gənclərin dövlət idarəetməsində iştirakı təmin edilmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin yorulmaz uzaqgörən fəaliyyətinin nəticəsində Azərbaycan gəncliyi öz layiq olduğu mərtəbəyə yüksələ bilmişdir. Ümummilli Liderin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri milli gəncliyimizə rəhbərlik edən möhtərəm cənab İlham Əliyevi yetişdirməsi olmuşdur. Yeni minillikdə Prezident cənab İlham Əliyevlə inamla addım-

"Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər".

YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov isə çıxışında Ulu Öndər Heydər Əliyevin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu gündür, həm də sabahdır, ümididir" sözlərini xatırladı. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, qorunub saxlanılması üçün əvəzsiz xidmətlər göstərmişdir. Onun bir vətəndaş kimi xalqına və Azərbaycan dövlətiyə necə fədakarlıqla xidmət etdiyini öyrənərək gələcək nəsillərə çatdırmalıyıq. Ulu Öndərin uğurlu siyasətinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan yaşayır və inkişaf edir. Çünki Ümummilli Liderimizin əsasını qoyduğu siyasət, strategiya onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Azərbaycan gəncliyinin bir hissəsi olan daşkəsənli gənclər də bu qayğıni daim öz üzərlərində hiss edirlər və bu qayğıni başa düşərək Azərbaycan Respublikasının inkişafı üçün öz layiqli töhfələrini əsirgəmirlər.

Disputda iştirak edən gənclər Ümummilli Lider Heydər Əliyevin ömür yolundan söhbət açaraq Ulu Öndərin xalq və Vətən qarşısında misilsiz xidmətlərini minnətdarlıq hissi ilə qeyd ediblər.



Ziyalıların və gənclərin iştirak etdiyi disput-müzakirəni rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov açaraq Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirib ki, istər sovet dövründə, istərsə də 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində olduğu kimi gənclər siyasətində də əsaslı və köklü dəyişikliklər yaşanmışdır. Belə ki, Ulu Öndər tərəfindən Azərbaycan Gəncləri Günü təsis edilmiş, gənclərə bütün sahələr üzrə dövlət qayğısı göstərilmiş, gənclər siyasəti sahəsində çoxsaylı fərman və qanunları qəbul olunmuş, ən

layan Azərbaycan gəncliyi əsrlərə bərabər inkişaf yolu keçmişdir.

RİHBA-nın məsul işçiləri Orxan Abbasov və Elmin Paşayev çıxışlarında vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurasına uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gəncliyi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində mətanətlə vuruşaraq xalqımızın ən yeni tarixini qızıl həflərlə yazdı. Məhz gənclərimizin rəşadətli sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bununla bağlı demişdir:

Qərbi azərbaycanlıların qaçqın statusuna yenidən baxılması təklif olunur

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərov Milli Məclisin yaz sessiyasının ilk iclasında Qərbi Azərbaycandan olan qaçqınların statusuna yenidən baxılması məsələsini qaldırıb.



Deprotasiya.az xəbər verir ki, İcmanın sədri, millət vəkili Əziz Ələkbərov parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxış edib. Bildiyiniz kimi, dünən Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaydı. Müraciətin BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılması xüsusilə əhəmiyyətlidir.

İlk dəfədir ki, indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsi bu səviyyədə beynəlxalq müstəviyə gətirilir. Bu Azərbaycan xarici siyasətinin növbəti uğurudur və mən bu uğur münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Mən təklif edirəm ki, Milli Məclisin yaz sessiyasının işlər planına Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması məsələsi də daxil edilsin. Elə hesab edirəm ki, qaçqınlarımızın statusu ilə bağlı Qanuna ediləcək dəyişiklik Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da mühüm töhfə olacaqdır - deyə deputat bildirib.

Niyazi Bayramov Gəncə Ekoloji Park Kompleksində aparılan tikinti işləri ilə növbəti dəfə yerində tanış olub

Məlumat verdiyimiz kimi, Gəncə şəhər, Əli Məmmədov küçəsində yeni Ekoloji Park Kompleksinin tikinti işləri sürətlə davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə əraziyə baş çəkib, kompleksdə aparılan tikinti işlərinə baxış keçirib. Layihənin müəllifi Ramiz Hüseynov şəhər rəhbərinə aparılan işlər barədə məlumat verib. O bildirib ki, hazırda, ümumi sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli oranjereya binasının inşası davam etdirilir. Binanın əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılır. Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdiriləcək. O cümlədən, kompleksdə əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar tikiləcək. Həmçinin, binanın ətrafında abadlıq və quruculuq işləri də aparılacaq. Layihə müəllifi onu da qeyd edib ki, buranı ziyarət edən qonaqlar, eyni zamanda Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma Şöbəsinin Güllüçülük sahəsi ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər. Niyazi Bayramov Ekoloji Park Kompleksində aparılan işlərlə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

İtirdiyimiz tarixi yurdlar: Dərələyəz mahalı

Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyöz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.km-dir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyöz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə etmişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərunun dağlıq hissəsi.

Türkmənçay müqaviləsindən (1828) sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyişikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. 1870-ci ildə Dərələyəz İrəvan

quberniyasının tərkibində yaradılan Şərun-Dərələyəz qəzasına daxil edilmişdir. 1897-ci il məlumatına görə,



Dərələyəzin sahəsi 2972,3 kv.km, əhalisi 76551 nəfər idi. Əhalinin 70,5%-i azərbaycanlı, 27,5%-i erməni olmuşdur.

1918-1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər. Sovet hakimiyyəti illərində Dərələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılıb Ermənistanla verilmişdir. Bütün 20 əsr boyu azərbaycanlılara qarşı aparılan soyqırım siyasəti nəticəsində onlar Qərbi Azərbaycandan (indki Ermənistan), o cümlədən Dərələyəzdən zorla deportasiya olunmuşlar.

Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır (h.3120 m).

Görkəmli şəxsiyyətləri[redaktə]

Həsən Mirzəyev - filologiya elmləri doktoru, dilçi-türkoloq, Əməkdar elm xadimi, professor. Zəhmət Şahverdiyev - Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, Tarix elmləri doktoru, dosent

İsa Aliyev - İqtisadiyyat İnstitutunun direktoru, İ.e.doktoru.

Tofiq Yusif - şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, "Qızıl Qələm" və "Məmməd Araz" mükafatları laureatı.

Zakir Şəhriyaz - şair, Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl Qələm" və "Ustad sənətkar" mükafatları laureatı.

Maşallah Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı.

Alim Dərələyəzli (d.18 may, 1953, Gəncə) - şair.

Barat Rza oğlu Nuriyev - riyaziyyat e.d., professor, 1985 Ümumittifaq Lenin Komsomolu Mükafatı laureatı.

(Vüqar Əsgərov)- Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Xatirə Kitabı Redaksiyasının böyük redaktoru, Qızıl Qələm mükafatı laureatı. (Əsərləri: Azərbaycanın Milli Qəhrəmanları(2005, yenidən işlənmiş variantda 2010, Bir Ovuc Torpaqdır Yarama Məlhəm 2011, Sinəmdə Yurd Dağı Var 2012)

"Diplomat"ın arxivindən

İrəvan quberniyası

Quberniyanın tarixi

1849-cu il iyunun 9-da İrəvan quberniyası yaradıldı. Yeni quberniya və quberniya orqanları 1850-ci il yanvarın 1-dən fəaliyyətə başladı. 20 Bütün keçmiş «Erməni vilayəti», o



İrəvanın vitse qubernatoru İsmayıl bəy Qaziyev öz həyat yoldaşı Əfruz xanım ilə

vilayətinin ləğvi və yeni inzibati ərazi sisteminin təşkili ilə başlanan dövrdür. 1840-cı ildə Erməni vilayəti ləğv olunmuş, 1849-cu il 19 iyun tarixli dekretlə İrəvan quberniyası, quberniya tərkibində isə mahallar əvəzinə qəzalar təşkil edilmişdir. Bu tədbirlərdə məqsəd idarəçilik üsulunu təkmilləşdirməklə yanaşı, azərbaycanlıların əksəriyyət təşkil etdiyi əraziləri ermənilər yaşayan ərazilərlə birləşdirib birincilərin təsir dairəsini azaltmaq, idarə aparatında ikincilərin nümayəndələrini yerləşdirmək, beləliklə, ərazini yavaş-yavaş erməniləşdirmək olmuşdur. İrəvan quberniyası tərkibində aşağıda göstərilən qəzalar təşkil olunmuşdur: 1.

ALEKSANDROPOL QƏZASI - buraya

cümlədən Aleksandropol qəzası (Axalkalaki sahəsi olmadan) və Muğru sahəsinin bir hissəsi yeni yaradılmış İrəvan quberniyasına daxil oldu. Quberniya beş qəzaya: İrəvan, Aleksandropol, Novobayazet, Naxçıvan və Ordubada bölündü. Göründüyü kimi İrəvan quberniyası tərkibində Ordubad xüsusi qəza kimi ayrılmışdı. Bəzi qəzalar sahələrə bölünmüşdü. İrəvan quberniyasında Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələri var idi. Naxçıvan qəzası isə Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü. Ordubad qəzasında sahələr yox idi. Şərur sahəsinin inzibati mərkəzi Başnoraşen kəndi, Dərələyəz üçün Keşişkənd, Naxçıvan üçün Naxçıvan şəhəri idi. Digər sahə inzibati mərkəzləri iri kəndlərdə (Qəmərlı, Qazıqışlaq, Zeyvə və b.) idi.

İrəvan quberniyası təşkil edildikdən sonra da onun xarici hüduqları və tərkibi müəyyən dəyişikliklərlə müşahidə edilmişdi. 1862-ci ildə yeni təyin olunmuş canişin Mixail Nikolayeviçin təqdimatı ilə çar II Aleksandr 1867-ci il dekabrın 9-da Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında fərman verdi. Bu fərman üzrə Ordubad qəzası on yeddi ilədək mövcud olduqdan sonra ləğv edilərək, Naxçıvan qəzası ilə birləşdirildi. Onun yerinə Eçmiadzin qəzası təşkil edildi. Muğru sahəsi isə yeni yaradılmış Yelizavetpöl quberniyasına birləşdirildi. İrəvan quberniyası yenə də beş qəzadan (İrəvan, Aleksandropol, Novobayazet, Naxçıvan, Eçmiadzin) ibarət oldu. Fərman İrəvan quberniyasının qəzaları arasında sərhədlərin dəyişdirilməsi işini canişinə həvalə etdi. Canişin bu hüquqdan istifadə edərək 1870-ci ilin əvvəllərində qəzaların hüduqlarında dəyişiklik etdi. Sürməli və Eçmiadzin qəzalarının bir hissəsi İrəvan qəzasına birləşdirildi. Şərur sahəsi isə İrəvan qəzasından aralanaraq Naxçıvan qəzasına birləşdirildi. Lakin İrəvan quberniyasının qəzalarında, xüsusən Naxçıvan qəzasında ərazinin dəyişdirilməsi bununla başa çatmadı. Dövlət Şurasının təsdiq edilmiş rəyinə əsasən 1874-cü ildə Şərur-Dərələyəz və Sürməli qəzaları yaradıldı. Şərur-Dərələyəz qəzası Naxçıvanın iki sahəsi – Şərur və Dərələyəz əsasında təşkil edilmişdi. Bununla da Rusiya imperiyası tərkibində Naxçıvanın tarixi ərazisinin inzibati-ərazi bölgüsü üzrə çoxsaylı dəyişikliklər, əsasən, başa çatmışdı.

İrəvan quberniyasına daxil olan qəzalar:

İkinci mərhələ həm də Erməni

xarakter aldı. İrəvan quberniyasında ermənilərin xüsusi çəkisi xeyli artmağa başladı. Bu müharibədə ermənilərin fəal iştirakı Rusiyanın qələbəsində mühüm rol oynadı. Ermənilər də rus qoşunlarının qələbəsinə çox böyük ümid bəsləyir, belə hesab edirdilər ki, rus qoşunlarının qələbəsi nəticəsində Türkiyə ərazisinin ermənilər yaşayan bəzi əraziləri Rusiyanın əlinə keçəcək, bununla da "Böyük Ermənistan" mifinin reallaşması üçün şərait yaranacaqdır.

Onlar bu məqsədə çatmaq üçün hər vaxt rus qoşunlarına yardım edirdilər. Belə ki, Tiflisdə, Yelizavetpolda, İrəvanda, hətta Bakıda, ermənilər yaşayan bölgələrdə nümay-

İrəvanı "əhli üləma və şüəra şəhəri" kimi qiymətləndirdiyini vurğulayaraq yazır: "İster İrəvan Gimnaziyasında, ister İrəvan Müəllimlər Seminariyasında təhsil o dərəcədə yüksək idi ki, onların məzunları Rusiyanın, eləcə də Avropanın ən güclü ali məktəblərində lazımı səviyyədə təhsillərini davam etdirə bildirdilər. Məsələn, İrəvan Gimnaziyasının və Müəllimlər Seminariyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdiyan Yerevanski, məşhur hüquqşünas alim Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva

sayı 6510 nəfər (3397 kişi, 3113 qadın) idi. Yalnız çar Rusiyanın köçürmə siyasəti nəticəsində mahalda ermənilər peyda olmuşdu.

Dərələyəz mahalına İrandan 336 ailə, yaxud 1757 nəfər (958 kişi, 804 qadın) köçürülmüşdü. Erməni ailələrinin köçürülməsi əhalinin etnik tərkibində qismən dəyişikliyə səbəb oldu. O zaman Naxçıvan əyalətinin Dərələyəz mahalında 78 kənd qeydə alınmışdı. Burada da əhali, demək olar ki, azərbaycanlılardan ibarət idi. 1001 azərbaycanlı ailəsində 4583 nəfər (2411 kişi, 2172 qadın) yaşayırdı. Ermənilər cəmi 58 ailə (0,57%), yaxud 288 nəfər (141 kişi, 147 qadın) idi.

Çar Rusiyanın köçürmə siyasəti nəticəsində Dərələyəz mahalına İrandan 507, Türkiyədən 8 ailə (cəmi 515 ailə) köçürülmüş, erməni əhalisinin sayı süni şəkildə 2773 nəfər artırılmışdı. 1917 il Qafqaz təqviminin məlumatına görə, Şərur-Dərələyəz qəzasının sahəsi 2637,50 kv.verst idi. Qəzada 90250 nəfər (47399 kişi, 42851 qadın) qeydiyyatda alınmışdı, onların 88496 nəfəri (98,05%) yerli sakin, 1754 nəfəri (1,95%) müvəqqəti yaşayanlar idi. Şərur-Dərələyəz qəzası əhalisinin təxminən 58493 nəfəri (64,8%) azərbaycanlı, 29165 nəfəri (32,3%) erməni və b. idi. Azərbaycan Xalq Cümhuriyyəti Baş nazirinin Paris Sülh Konfransı sədrinə 1919 il 16/19 avqust tarixli müraciətində Şərur-Dərələyəz qəzasında azərbaycanlıların 72,3%, ermənilərin 27,1%, başqalarının 0,4% olduğu bildirilmişdi.

Göründüyü kimi, İrəvan və Naxçıvan xanlıqlarının son dövründə, demək olar ki, əhali ancaq azərbaycanlılardan ibarət olan Şərur-Dərələyəz qəzasında ermənilərin sayı süni şəkildə bütün əhalinin üçdə birində artırılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Şərur-Dərələyəz qəzasını Azərbaycanın ayrılmaz tərkib hissəsi elan etmişdi. Lakin bu əzəli Azərbaycan torpaqlarına əsassız iddia irəliləyən erməni-daşnak hakimiyyəti digər bölgələrdə olduğu kimi burada da əhaliyə qarşı soyqırım siyasəti həyata keçirməyə başladı. Onlar etnik təmizləmə vasitəsilə bu ərazilərin erməni hakimiyyətinə keçməsinə can atırdılar. Lakin əhali erməni təcavüzünə qarşı qətiyyətli müqavimət göstərirdi. Şərur-Dərələyəz qəzası da mərkəzi Naxçıvan olan Araz-Türk Respublikasına da xil olmuşdu. Müttəfiq dövlətlər Naxçıvan, Sürməli və İrəvan quberniyasının bir hissəsi ilə birgə Şərur-Dərələyəz qəzasını da ermənilərə verməyə cəhd edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu siyasətə qarşı qəti etirazını bildirmiş, Paris Sülh Konfransına etiraz notasında Naxçıvan, Sürməli, Şərur-Dərələyəz, həmçinin İrəvan quberniyasının bir hissəsi si- nin əlində saxlanmasını zəruri hesab etmişdi. Azərbaycan və Ermənistan arasında sovet hakimiyyətinin qurulmasından sonra vəziyyət dəyişdi. Şərur-Dərələyəz qəzasının Dərələyəz sahəsi bütünlüklə Ermənistan SSR-ə verildi. Zaqafqaziya MİK-in 1929 il 18 fevral tarixli qərarına əsasən, Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilmiş, tərkibindəki Qurdqulaq, Xaçik, Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistan qatılmışdı. Bu, Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinə, eyni zamanda beynəlxalq hüquq normalarına tamamilə zidd olub, Azərb. xalqına qarşı xəyanətkar qəsd və cinayət idi.

1897 ci il üzrə milli tərkib

Qəzalar	ermənilər	azərbaycanlılar	kürdlər	ruslar	assuriyalılar
Aleksandropol qəzası	85,5 %	4,7 %	3,0 %	3,4 %	...
Naxçıvan qəzası	34,4 %	63,7 %
Yeni Bəyazid qəzası	66,3 %	28,3 %	2,4 %	2,2 %	...
Sürməli qəzası	30,4 %	46,5 %	21,4 %
Şərur-Dərələyəz qəzası	27,1 %	67,4 %	4,9 %
İrəvan qəzası	38,5 %	51,4 %	5,4 %	2,0 %	1,5 %
Eçmiadzin qəzası	62,4 %	29,0 %	7,8 %
Cəmi quberniya üzrə	53,2 %	37,8 %	6,0 %	1,6 %	...

işlər keçirilir, "türk boyunduruğu" altında guya inliyen erməniləri "azad etmək üçün" könüllülər toplayıb rus qoşunlarına yardım etməyə çağırılırdılar.

Əhalisi

1917-ci ilin statistikasına görə keçmiş İrəvan quberniyası əhalisinin 38 faizini müsəlmanlar, 60 faizini ermənilər təşkil edirdi: Şərur-Dərələyəz mahalında ümumi əhalinin 66,7 faizi, Sürməlidə 63,6 faizi, Naxçıvanda 59 faizi müsəlmanlar idi. İrəvan şəhərinin özünün əhalisi 43,4 faiz müsəlmanlardan ibarət idi.

İqtisadiyyatı - Məktəbləri

İrəvanda ilk qəza məktəbini 172 il öncə, 1836-cı ildə Mirzə Molla Məhəmməd oğlu yaratdı. 1881-ci ildə İrəvan quberniyasında üç təhsil ocağı -

Universitetində, akademik Əhməd Rəcəbli İtaliyanın Peruça şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının layiqli övladları Adil və Əslidar Muğanlinski qardaşları Almaniyanın Leypsiq Universitetində təhsillərini davam etdirmişdilər... Akademik Heydər Hüseynov, böyük bəstəkarımız Səid Rüstəmov, görkəmli elm xadimi və ictimai xadim Həsən Seyidov da ilk təhsillərini İrəvan Gimnaziyasında almışlar". İrəvan Gimnaziyasının və Müəllimlər Seminariyasının fəaliyyətinə 1919-cu ildə ermənilər son qoydular.

Şərur-Dərələyəz qəzası

Şərur-Dərələyəz - Şərur-Dərələyəz qəzası İrəvan quberniyasında inzibati-ərazi vahidi.

İndiki Naxçıvan Muxtar Respublikası ərazisinin bir hissəsini əhatə edirdi. Dağlıq (Dərələyəz) və düzən (Şərur) hissələrdən ibarət idi. Dərələyəzdə heyvandarlıq, Şərurda isə əkinçilik inkişaf etmişdi. 1886-cı ilin məlumatına görə, əhalisinin 70,5%-i azərbaycanlılardan ibarət idi. Kürdlər və b. millətlər də yaşayırdı. Rus çarizminin köçürmə siyasəti ilə əlaqədar 1828-ci ildən sonra ərazidə İrandan köçürülmüş ermənilər də məskunlaşmışdı. Azərbaycanın, eyni zamanda Naxçıvan bölgəsinin Rusiya tərəfindən işğalından (1828) sonra çar hökumətinin 1870-ci il inzibati ərazi islahatına əsasən Şərur-Dərələyəz ərazisində İrəvan quberniyasının tərkibinə daxil olan Şərur-Dərələyəz qəzası təşkil edilmişdi.

Şərur-Dərələyəz qəzası İrəvan xanlığı dövründə (XVIII əsrin 40-cı illəri - 1827) Şərur mahal kimi onun tərkibinə, Dərələyəz isə Naxçıvan xanlığına daxil idi. Çar Rusiyası Naxçıvan və İrəvan xanlıqlarını işğal etdikdən sonra burada "Erməni vilayəti" yaratmışdı. 1840-cı il inzibati-ərazi bölgüsü zamanı "Erməni vilayəti" ləğv edildi, İrəvan və Naxçıvan qəzaları təşkil olundu. 1849-cu ildə onların əsasında İrəvan quberniyası təşkil edilmiş, quberniyanın tərkibində beş qəza (İrəvan, Naxçıvan, Gümrü (Aleksandropol), Yeni Bayazid (Novobayazet) və Ordubad) yaradılmışdı. 1870-ci ildə isə Şərur və Dərələyəz torpaqları əsasında yeni qəza - Şərur-Dərələyəz qəzası (mərkəzi Baş Noraşen) təşkil olunmuşdu. İ.Şopenin 1829-32-ci illərdə tərtib etdiyi kameral təsvirə görə, İrəvan əyalətinin Şərur mahalında 50 kənd qeydə alınmışdı. Bu kəndlərdə 1305 ailə yaşayırdı. Onların hamısı azərbaycanlılar idi, bir nəfər də erməni ailəsi qeydə alınmışdı. Əhalinin

sonralar Axuryan-Artık, Ani, Qukasyan, Qugark, Spitak adlandırılmış rayonların əraziləri;

NAXÇIVAN QƏZASI - müasir Naxçıvan MR ərazisi; Nor-Bayazet qəzası - buraya sonralar Hrazdan, Sevan, Nor-Bayazet, Martuni, Vardenis adlandırılmış rayonların, Kotayk rayonu Qırxbulaq bölgəsinin azərbaycanlılar yaşayan kəndlərin, habelə Krasnoselsk rayonunun Göyçə gölü ətrafı əraziləri; Sürməli qəzası - Araz çayının sağ sahil (hal-hazırda Türkiyə ərazisidir);

ŞƏRUR-DƏRƏLƏYƏZ QƏZASI - buraya sonralar Yeğeqnadzor və Əzizbəyov adlandırılmış rayonların əraziləri, habelə Naxçıvan MR Sədərək rayonunun kəndləri; **İRƏVAN**

Paytaxt:	İrəvan
Rəsmi dili	Rus
Yerli dili	Azərbaycan və erməni
Etnik tərkibi - ermənilər 53,2%; azərbaycanlılar 37,8%	
İnzibati quruluşu	Quberniya
Region	Qafqaz
Tarix	
- Yaranma tarixi	1850
- Ləğv olma tarixi	1917
Sahəsi	
- 1897	27.830 km ² (10.745 sq mi)
Əhalisi	
- 1897 təxminən	829.556
- Əhali sıxlığı	29,8 /km ² (77,2 /sq mi)

QƏZASI - buraya sonralar Artaşat, Ararat, Masis, Kotayk adlandırılmış rayonlarının əraziləri (Masis və Kotaykın bir hissəsi); Eçmiadzin qəzası - buraya Eçmiadzin, sonralar Masis, Hoktemberyan, Abaran, Əştərək, Talin, Araqadz adlandırılmış rayonların əraziləri daxil idi. Qəzaların tərkibinin müasir rayonlarla müqayisəli şəkildə verilməsində məqsəd azərbaycanlı əhalinin o zaman bölgələrdə geniş miqyasda yerləşməsi barədə oxucuda təsəvvür yaratmaqdır. Söhbət əsasən Sovet Ermənistanının əksər hissəsini təşkil etmiş Aleksandropol, Nor-Bayazet, Şərur-Dərələyəz, İrəvan, Eçmiadzin qəzalarında yaşamış azərbaycanlıların sayı barədə gedəcəkdir. Çünki Sürməli və Naxçıvan qəzaları, Şərur bölgələri Sovet Ermənistanının tərkibində olmamışdır. 2-ci cədvəldə 1886-cı ildən 1917-ci ilədək İrəvan quberniyasının 5 qəzasında əhalinin yerləşməsi, sayı, demografik dəyişiklikləri haqqında məlumat verilir. Şəhərlərin əhalisi müvafiq qəzaların əhalisi tərkibində göstərilmişdir. 1877-78-ci illərin rus-türk müharibəsində Rusiyanın qələbəsi, Türkiyənin bir sıra vilayətlərinin Rusiyaya birləşdirilməsi İrəvan quberniyasında, habelə Zaqafqaziyanın bir sıra bölgəsində ermənilərin yerləşdirilməsi kütləvi

İrəvan Gimnaziyası, İrəvan Müəllimlər Seminariyası və Uluxanlı kənd məktəbi açılmışdır. Bundan bir il əvvəl İrəvanda ibtidai məktəb, iki il sonra isə Böyük Vedidə yeni tipli məktəb fəaliyyətə başlamışdır. Qori Müəllimlər Seminariyasını bitirmiş Cəlil Məmmədquluzadə ilk dərsinə Uluxanlı məktəbində demişdir. Firudin bəy Köçəri 1885-ci ilin iyun ayında İrəvan Gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunmuş, düz on il burada çalışmışdır. Əməkdar elm xadimi, yazıçı Əziz Şərifin xatirələrindən bilirik ki, azərbaycanlı uşaqlar gimnaziyaya daxil olmaq üçün əvvəlcə hazırlıq mərhələsindən keçməliyidilər və bu məqsədlə iki pansionun xidmətindən istifadə edilirdi. Atasını onu ikinci pansiona qoymuşdu. Həmin il Mustafa bəy Topçubaşov və qardaşı Mehdi bəy Topçubaşov da pansionda oxuyublar. Müəllimlər Seminariyasının nəzdində hazırlıq şöbəsi kimi ibtidai sinif fəaliyyət göstərirdi. Burada azərbaycanlılar, ermənilər, ruslar, gürcülər, ukraynalılar və digər millətlərin nümayəndələri təhsil alırdılar. Onlara riyaziyyat, həndəsə, astronomiya, tarix, coğrafiya, rus dili, biologiya fənləri öyrədilirdi. Filologiya elmləri naməzədi, İrəvan tarixinin tədqiqatçısı Əsger Zeynalov Firudin bəy Köçerlinin

ŞƏRƏF XAN BİDLİSİNİN “ŞƏRƏFNAMƏ” ƏSƏRİ KÜRD XALQININ TARİXİ MƏNBƏYİ KİMİ

(Əvvəli ötən sayımızda)

XVI əsrin 1523-1532-ci illərində Bidlis əmiri Şərəf xan bir xeyriyyə binası tikdirərək, onu öz adı ilə «Şərəfnamə» adlandırmışdı. «Şərəfnamə»dəki məlumata əsasən o, həmin xeyriyyəni maddi cəhətdən təmin etmək üçün bir sıra yaxşı binalarını, münbit torpaqlarını və kəndlərini həmişəlik olaraq ona vəqf etmiş və nəzarətçilər (qəyyum) (Tolit) qoymuşdu (76, 437).

Vəqf mülklərindən alınan vergilər vəqf sahibinin vəsiyyəti əsasında ruhanilərin vasitəsilə dini müəssisələrə xərc edilirdi. Buna görə də onun əsas hissəsini ruhanilər mənimsəyirdilər. İslam qanununa görə satılması və bağışlanması qadağan olan əsas vəqf mülklərini, bəzi hallarda ruhanilər iqtə torpaqlarına çevirirdilər. Beləliklə də ruhanilərdən ibarət yeni feodallar sinfi meydana çıxırdı.

XVI əsrin əvvəllərindən başlayaraq, dini (şiə və sünni) cərəyinlərindən istifadə edən ruhanilər, vəqf mülklərinin gəliri vasitəsilə ən varlı feodallara çevrilərək, hökmdarların mənəvi dayağı oldular.

Mülk xas. Kürdüstanın birinci dəfə bölüşdürülməsindən (1514-cü ildən) sonra kürd əmirliklərində mülk xas adına təsadüf olunur ki, o da osmanlılar Kürdüstanı işğal etdikdən sonra əmələ gəlmişdir.

«Şərəfnamə»də qeyd edildiyinə görə, sultan məmurlarının öldürülməsində təqsirkar olan Süleymani əmirliyinin başçısı Şahvələd bəyin torpağı zəbt edilmiş və sultanın mülkü xassına qatılmışdı (76, 267).

Bu torpaqlardan əldə edilən gəlir sultan xəzinəsinə gedib onun xüsusi ehtiyacına xərclənirdi. Ümumiyyətlə. Mülk xas şahların və sultanların sülaləsinə məxsus olan elə bir mülkiyyət forması idi ki, onu hətta icarəyə də vermək olardı (36, 114).

Camaat torpağı. Bidlis əmirliyində kənd əhalisinin ixtiyarında olan torpaq, meşə sahələri, meyvə ağacları, otlaqlar və sairə camaat torpağı hesab olunurdu (6, 63).

XV-XVI əsrlərdə Bidlis və ona tabe olan rayonlarda bu kimi camaat torpağına çox təsadüf olunurdu. Əxlat rayonunda bağçılıq, meyvəçilik, üzümçülük və arıçılıq da xüsusi yer tuturdu. Onun meyvə növləri haqqında Bidlisi yazır: «Əxlat alması, armudu və əriyi təkcə Kürdüstanda deyil, Azərbaycan və Ermənistan ölkələrində belə, şöhrət qazanmışdır» (76, 251).

Bidlis əmirliyinin Muş və Xnos rayonları yaxşı otlaqlara malik olduğu üçün burada maldarlıq çox inkişaf edirdi. Bidlis Xnos yaylaqları haqqında yazırdı: «Mənim babalarım zamanında kürdlər bu yaylaqlarda mal-qara saxlayaraq böyük mənfəət əldə edirdilər» (76, 355). Xnos nahiyəsində o dövr üçün əhəmiyyətli olan yaxşı ərəb atları da yetişdirilirdi. Bütün bunlardan aydın olur ki, XV-XVI əsrlərdə Kürdüstanda və o cümlədən Bidlis əmirliyində mövcud olan müxtəlif mülkiyyət formaları ilə yanaşı, köçəri kənd əhalisinə xas olan camaat torpaq forması da var idi. Bəzi tədqiqatçıların fikrincə, XII-XIV əsrlərdən sonra artıq camaat torpağı mövcud olmamışdır. Bizə görə köçəri həyat şəraiti davam etdiyi ölkələrdə həmin torpaq forması hətta XVIII-XIX əsrlərdə belə, mövcud olmuşdur.

Nəzərdən keçirdiyimiz dövrdə Kürdüstan əmirliklərində mövcud olan timar, sancaq⁵⁴ və ocaqlıq adlanan torpaq formaları da «Şərəfnamə»də qeyd edilirdi, lakin müəllif onlar haqqında ətraflı bəhs etməmişdir.

Kürdüstan və eləcə də Bidlis əmirliyində qoyunçuluq ən yaxşı gəlir mənbələrindən biri idi. Bu gəlir mənbələrindən əvvəllər kürd, sonralar isə osmanlı zadəganları istifadə edirdilər.

Biz Kürdüstan tarixini tədqiq edərkən əsərinə istinad etdiyimiz Bidlisinin «Şərəfnamə» kitabında bir çox kürd zadəganlarının qoyunçuluq və maldarlıq vasitəsilə böyük sərvət sahibləri olduğunu görürük: «Şərəfnamə» də deyilir ki, Cəzirə hökmdarı əmir Məhəmmədin 12 min sağmal qoyunu... yüz min toyuğu var idi (76, 129). Bidlisi yazır ki: «Onun, əmtəə və əmlakından başqa, xəzinəsində iki yüz min Osmanlı altunu (qızıl pul) mövcud idi» (76, 131). Başqa bir yerdə göstərilir ki, Palo əmiri Cəmsid bəyin 10 mindən artıq sağmal qoyunu var idi. O, hər il öz sürüsündən 3 min erkək keçini satış üçün Hələb şəhərinə göndərirdi. Bidlisi qeyd edir ki, o, həmin keçilərin boyunda 3 min dəst at nalını⁵⁵ da Hələbə göndərmişdi (76, 186). Müəllif həmin nalların ümumi çəkisininin 40 dəvə

yükü olduğunu qeyd edir.

Bizə görə Bidlisi burada bir qədər ifratçılığa yol vermişdir. Çünki o zaman Kürdüstanda qara metaldan istifadə etmək hələ o dərəcədə inkişaf etməmişdir ki, təkcə bir əmir başqa ölkəyə ildə 40 dəvə yükü nal ixrac edə bilsin. Digər tərəfdən isə Kürdüstan maldarlıq və əkinçilik ölkəsi olduğu üçün orada nala ehtiyac digər ölkələrdən daha artıq idi. Buna görə də, biz müəllifin bu fikri ilə razılaşa bilmərik.

Beləliklə, kürd zəhmətkeşlərinin əməyi əvvəllərdə öz zadəganlarını, lakin XVI əsrin əvvəllərindən etibarən Osmanlı zadəganlarını varlandırmağa tərəf yönəldildi. Osmanlı hökumətinin zəhmətkeşlər üzərindəki istismarı qat-qat artırdı. «Şərəfnamə»də göstərilir ki, Mahdışt əmiri İlqas Osmanlı məmurlarına və Bağdad bəylərbəyisinə itaət edərək, Bağdad xəzinəsinə hər il 40 minə qədər mal-qara verməyi öhdəsinə götürmüşdü (76, 320).

Şübhəsiz ki, bu kimi ağır öhdəliklər ölkənin sərvətini



tükəndirib zəhmətkeşlərin maddi həyat şəraitini çətinləşdirirdi. Osmanlı hökuməti kürd əmirliklərinin hətta yeraltı sərvət mənbələrinə də sahib olmuşdu. «Şərəfnamə» də deyilir ki, onlar Xnos nahiyəsində çıxan ağ və qırmızı duzdan hər il 400 min axca məbləğində gəlir əldə edirdilər (76, 355).

XVI əsrin axırlarında Osmanlı məmurları Xnos nahiyəsində balığı bol olan bir gölü dövlət xeyrinə icarəyə vermişdilər. Bidlisi yazır ki, lakin həmin ildə göldən balıq çıxmadı (76, 356).

Beləliklə, başqa kürd əmirlikləri kimi, Bidlis əmirliyinin də Osmanlı himayəsinə keçməsi onun iqtisadi inkişafını ləngidir və kürd xalqı üzərində ağır vergi formalarının tətbiq olunmasına səbəb olurdu.

Vergi formaları. Bidlisi öz əsərində nə Bidlis əmirliyində, nə də Kürdüstanın digər məntəqələrində kəndlilər üzərindəki müxtəlif mükəlləfiyyət və vergi formalarından, onun ölçüsü və miqdarından ətraflı surətdə bəhs etməmişdir. Lakin, o, Bidlis və başqa kürd əmirliklərində tətbiq olunan bir neçə vergi forması və onun ölçüsü haqqında az da olsa məlumat vermişdir ki, biz onu Uzun Həsənin vergi qanunnaməsində görə bilərik. Buradan da belə bir nəticə çıxartmaq olar ki, İraq, Fars, Azərbaycan və Osmanlı torpağında tərtib olunan vergi qanunu Kürdüstanda da həyata keçirilmişdir.

Mənbələrdəki məlumata əsasən Ağqoyunlu hakimiyyətinin ilk vaxtlarından: yəni 1470-1477-ci illərdə Uzun Həsən qanunnaməsi hazırlanmışdır (64, 44).

Təkcə 1498-ci ildə Əkil kürd əmiri İsfəndiyar bəyə verilən suyurqal fərmanında 31-ə qədər müxtəlif vergi mükəlləfiyyətinin adı qeyd edilmişdir.

Xüsusilə 1943-cü ildə İstanbulda nəşr edilən Ömər Lütfi Barkaninin «XV-XVI əsrlərdə Osmanlı imperatorluğunda əkinçilik iqtisadiyyatının hüququ və mali əsasları» (130) adlı əsərində 1540-cı ildə Diyarbəkirk haqqında

verilən qanunun əvvəlində yazılırdı:

(Tərcüməsi: Diyarbəkirk vilayətinin qanunnaməsinin təfsilatı Həsən padşahın qanunu əsasında müəyyən edilmişdir).

Beləliklə, XV əsrin III rübündən etibarən Kürdüstan ərazisində hökmdarlıq edən Ağqoyunlu hökumətinin verdiyi hər cür qanunların həmin ərazidə tətbiq edilməsinə heç bir şübhə yeri qalmır. Söz yoxdur ki, 29 il Ağqoyunlulara tabe olan Bidlis əmirliyində də həmin qanunlar həyata keçirilmişdir.

Əvvəldə qeyd etdiyimiz kimi, Çaldıran müharibəsindən sonra Osmanlı hökumətinin kürd əmirliklərindən aldığı vergilər Diyarbəkirk xəzinəsinə toplanırdı. Ona görə də həmin qanunnamənin (Diyarbəkirk haqqında verilən vergi qanunnaməsinə) bütün kürd əmirliklərində tətbiq edilməsini qeyd etmək olar.

Uzun Həsən qanunnaməsindəki bir sıra vergilərin forma və ölçü sovet tədqiqatçıları tərəfindən tədqiq edilmiş və onun elmi izahı verilmişdir (25, 190-193; 33, 39-49).

Bidlisi həmin qanunnaməni həm keçmiş, həm də öz dövrü ilə müqayisə edərək yazır: Həsən bəy ədavətli padşah idi. O, rəiyyətə mal (vergi mükəlləfiyyəti – Ş. M.) alınmasında elə bir qanun qoymuşdu ki, hal-hazırda da İraq, Fars və Azərbaycan şahları o qanunu tətbiq edirlər (78, 120).

«Şərəfnamə»nin müəllifi Həsən bəyi ədalətli qeyd edərək, onun qanunnaməsini ona görə bəyənir ki, XVI əsrdən etibarən Osmanlı dövləti tərəfindən Kürdüstanda daha ağır vergi mükəlləfiyyətləri tətbiq edilirdi. Məhz buna görə də Uzun Həsən qanunnaməsinin tətbiq edildiyi ölkələrdən bəhs edən Bidlisi, həmin ölkələr sırasında Kürdüstan adını qeyd etməmişdir. Osmanlı sultanlarının kürd xalqına qarşı mənfi siyasətlərini açıq surətdə qeyd etməyən müəllif, onların ağır vergi mükəlləfiyyətlərini lazımı qədər göstərməmişdir. O, yalnız həmin vergiləri müqayisəli şəkildə verməklə kifayətlənmişdir.

Bidlis əmirliyində tətbiq edilən vergilər aşağıdakılardan ibarətdir, tamğa, xərac, cizyə, dini və ənənəvi vergilər, yaylaq vergisi, çışlaq vergisi və s.

T a m ğ a. Sənətkarların istehsal etdiyi malın bazarda satılan zaman tacirlərdən və alverçilərdən alınan vergiyə deyilirdi. (18, 117-118), bu vergi bilavasitə istehsalçılardan deyil, satıcılardan alınır. Lakin verginin miqdarı və ölçüsünü əmtəənin keyfiyyəti müəyyən edirdi. Yaxşı naxışla toxunan xalça və sairədən çoxlu tamğa vergisi alınır. Bu hal bir tərəfdən sənətkarlığın inkişafına mane olur, digər tərəfdən isə istehsalçıların vəziyyətini ağırlaşdırırdı. Çünki alverçilər vergi mükəlləfiyyətini nəzərə alaraq, xırda istehsalçıların mallarını daha ucuz alırdılar və onun keyfiyyətinə fikir vermirdilər.

XV-XVI əsrlərdə Kürdüstanın sənətkarlar yaşayan şəhərlərinin əsas gəlir mənbəyini tamğa vergisi təşkil edirdi. Buna görə də kürd əmirliklərini istila edən hökmdarlar, onun tamğa vergisini almaqla kifayətlənirdilər. Bidlisi yazır ki, Əmir Teymur Heqari əmiri İzzəddin Şirin hökmdarlığını bir fərmanla qəbul etdi və bu vilayətin tamğa vergisi Əmir Teymura verilməli oldu (76, 91).

Xərac. Xərac əsasən torpaq vergisidir (224, 262; 36, 119). Əkin torpağına malik olan müsəlman və qeyri-müsəlmanlar bu vergi mükəlləfiyyətini ödəməli olurdular (6, 210). Bidlisinin yazdığına görə XVI əsrin ortalarında Osmanlı məmurları Muş nahiyəsində yaşayan qeyri-müsəlmanlardan yenə də xərac vergisi alırdılar (76, 354). Qunabadi isə xərac vergisinin asılı Bidlis əmirliyinin öz müstəqilliyini saxlamaq üçün verdiyi vergi mənasında qeyd etmişdir (113, 294).

Beləliklə, aydın olur ki, XV-XVI əsrlərdə xərac vergisi Bidlis əmirliyində yenə də mövcud olmuşdur.

C i z y ə. Cizyə vergisi ərəblərin islam dinini yaydıqları zamandan (VII əsrdən) başlanmışdır (36, 125). Yəni ərəblər müsəlman dinini qəbul etməyənlərdən cizyə adı ilə adam başına görə vergi alırdılar.

«Şərəfnamə»dəki məlumata görə XVI əsrdə Bidlis əmirliyində yaşayan qeyri-müsəlmanlardan hər il adam başına 70 Osmanlı axçası hesabı ilə cizyə alınır (76, 354).

Əhməd Rasim yazır ki, cizyə xristianlardan alınan verginin dini və rəsmi adıdır (53, 463).

Xalqımızın dəyərli oğlu, Laçınılmızın sevimlisi Məhəbbət Kazımovun vəfatından 9 il ötdü

LAÇINIM DEYƏN DİLİMİZİN BİRİ DƏ SUSDU!!!



Torpaq, yurd oğulları ilə boy atır böyüyür, elə oğulları ilə də birlikdə kiçilir, əzilir, asılır, əsr düşür, gül-lələdir.

Laçının, Kəlbəcərin-ümmilikdə Qarabağın işğalından sonra onlarla oğul və qızlarımız elə bu torpaqlara dönüşsüzlüyün qurbanı oldu, əsri



oldu, şəhidi oldu. İllərin üstünə il gəldikcə o torpaqlarda şaxələnen, qol-budaq atan, ədəbiyyat, musiqi ağacımız qol-qol, budaq-budaq kəsildi. Şamil Əsgəriylə, Ağa Laçınlısı ilə, Məhəbbəti ilə daha adını çəkmədiyim neçə sənətkarın ölmü ilə qol-budaq edildi zavallı yurdumun yurdsuz, didərgin, kimsəsiz övladları.

Hər bir itkiyiylə bir boy kiçilən Laçınıımız, Qubadlıımız, Zəngilanımız, Kəlbəcərimiz və neçə-neçə rayonlarımız Məhəbbətin ölmü ilə yenə bir boy kiçildi, yenə musiqimizin bir şax qolu kəsildi. Sarı Aşığı, Hüseyn Kürdoğlusı, Ağa Laçınlısı ilə dədələşən, zirvələşən "Laçınıim" elə bu duaların narahat ruhu ilə beli bükülmüşdü. Bu gün isə Məhəbbət itkiyi ilə Laçının beli bir az da büküldü. Gəncliyi o yurdlara bağlayan bir mənəvi körpü də od tutub yandı. Laçına, Qarabağa səsləyən nəğmə dilimizin, musiqi dilimizin biri də susdu.

Onunla ilk və son görüşümü heç vaxt unuda bilmirəm. Onu ilk dəfə acı və həsrət dolu "Laçınıim"i ilə tanıdım. O zaman universitetdə oxuyurdum, dəli-dolu, bir qədər də erköyün halım vardı. Bir toy məclisində zalın qulaq batırıcı səsinə qaçaraq foyədə oturub dostlarımla mübahisə edirdim. Birdən qeyri-ixtiyari olaraq hamımız

qalxıb zala keçdik. Bizi ora çəkən ruhi bir gerçəklik idimi, ya elə yurd yangısı, vətən həsrəti idimi bilmədim...

Qapının ağzında heykəl kimi dayanıb Məhəbbətin içdən gələn yangıyla oxuduğu "Laçınıim" nəğməsini dinləyirdim. Musiqi bitdi, ama mən, hələ də acı və həsrət dolu, yangılı sehrin əsarətində idim. Doluxmuş, kövrək bir halda yaxınlaşıb, sanki günah etmiş kimi əl uzatdım. Çox qısa bir dialoqumuz oldu. Bu



mənim onunla ilk və son görüşüm idi. Bir daha görüşə bilmədik. Ancaq bu

sevginin bir göstəricisi idi. Bu yazını yazanda onun televizyalarımızın birində sonuncu dəfə oxuduğu "Mirzə Hüseyn Seygahın" dinləyirdim. Səsindeki hüzn, ağrı mənə o qədər sirayət etdi ki xeyli lal dayanıb özümü inandırmağa çalışdım ki, bəli o daha aramızda yoxdu.

Bəli, o bir daha yuxularda gördüyü Laçına gedə bilməyəcək. Amma mən əminəm ki o cismən o torpaqlara dönməsədə ruhu indi həsrətiylə alışdığı Laçının qan çilənən səmasında Sarı Aşıq, Ağa Laçınlı, Hüseyn Kürdoğlu kimi sənətkarların, şairlərin, Soltan Bəyin, Xosrov Bəyin, Kamil Nəsimov kimi qəhrəmanların ruhuyla bir məqamdadır...

Ruhumuz o yerlərdə görüşənədək, ey xalqın Məhəbbəti!!!

görüşdən sonra, o qısa görüşün şirinliyini və o zamanlar gəncliyimin yenilməz bir ruhu olsa belə, nə qədər aciz olduğumu anladığım məqamı unuda bilmədim.

Məhəbbət təkçə musiqimizin itkiyi olmadı. Məhəbbət, Laçının qış yataqlarında qazma daxmada yaşayan və onun "Laçınıim" ilə təsəlli alan bir qocanın itkiyidir. Məhəbbət, uçuşsövkük qaçqın məktəbində yazısını dizinin üstündə yazan bir Laçınlı məktəblinin itkiyidir. Məhəbbət, hər şeylə təmin olunmuş, yalnız "Laçınıim" la o yurdu yuvanı xatırlayan bir zəngin zavallının itkiyidir. Bir sözlə Məhəbbət musiqimizin deyil, təsəllimizin, tarixi yadaşımızın, yurd-yuvamızın, doğma Laçınının, Çormanın, Qarakeşişin, Əriklinin, Ağbulağın, Mişnin, Minkəndin, Kamalının, Çıraqlının, daha adını çəkmədiyim neçə-neçə Laçın kəndlərinin hər bir ailəsinin, hər bir "vətən" deyən dilin itkiyidi, ağrısıdır. Məhəbbət, o yerlərdən gətirdiyimiz, mərdliyin, cəsarətin, insanpərvərliyin itkiyidir.

"Elnən gələn qara günə təsəlli tez tapılar" - deyib bizim atalar. Amma bu itki bir elin-obanın, bir ölkənin itkiyi ilə yanaşı fərdlərin qəbul etdiyi, öz baxış bucağına sığdırdığı və öz "mən" gözləri ilə görüb dəyərləndirdiyi, qəbul etdiyi şəxsi dərdi, şəxsi itkiyidi. Bir doğmasının, əmisinin, dayısının qardaşının itkiyidi.

Hərdən düşünürəm, bəlkə də onu Məhəbbət edən, musiqisi ilə yanaşı o böyük mənəvi dünyası, yüzlərlə müğəniyi olan ekranlarımızda barmaqla sayılan Kişilərdən biri olmasıydı. Heç kimə sir deyil ki, onda sənətdən də yüksəkdə dayanan bir kişi ləyaqəti, cəsarəti vardı.

Ömrünü Azərbaycan musiqisinə həsr edən Məhəbbətə xalq məhəbbəti tükənmədi və bu gündən sonrada tükənməyəcək. Minlərin könüllü olaraq gəldiyi dəfn mərasimində ona olan tükənməz

sevginin bir göstəricisi idi. Bu yazını yazanda onun televizyalarımızın birində sonuncu dəfə oxuduğu "Mirzə Hüseyn Seygahın" dinləyirdim. Səsindeki hüzn, ağrı mənə o qədər sirayət etdi ki xeyli lal dayanıb özümü inandırmağa çalışdım ki, bəli o daha aramızda yoxdu.

Bəli, o bir daha yuxularda gördüyü Laçına gedə bilməyəcək. Amma mən əminəm ki o cismən o torpaqlara dönməsədə ruhu indi həsrətiylə alışdığı Laçının qan çilənən səmasında Sarı Aşıq, Ağa Laçınlı, Hüseyn Kürdoğlu kimi sənətkarların, şairlərin, Soltan Bəyin, Xosrov Bəyin, Kamil Nəsimov kimi qəhrəmanların ruhuyla bir məqamdadır...

Ruhumuz o yerlərdə görüşənədək, ey xalqın Məhəbbəti!!!



Yanvarın 27-si 2014-cü ildə Məhəbbət Kazımov haqq dünyasına qovuşduğu gündür. Məhəbbət həmişə xalqımızın qəlbində yaşayıb, yaşayaacaq və heç vaxt unudulmayacaq.

Nofəl Ədalət



LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM

Bəli, həyat öz axarı ilə davam edir. Kimi tez unudulur, kimi heç unudulmur. Bu gün 27.01.2014-cü ildə haqqın dərgahına qovuşan Məhəbbət Kazımovun vəfatından 9 il ötməsinə baxmayaraq Laçınıim, Laçınıim vətənim mənim, bu mısralar Məhəbbət Kazımovun heyat fəlsəfesidir hansı ki, bu fəlsəfəni və bu fəlsəfi məktəbi bütün laçınımlar deyil, Azərbaycan vətəndaşları, hətta dogma Laçından didərgin düşərək, Azərbaycanımızın başqa bölgələrində dünyaya göz açmış və Laçını yuxusunda görə bilməyən ovladları, Məhəbbət Kazımovun "LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM" fəlsəfi mahnısı ilə, məktəbi ilə heç bir müəllimin, heç bir alimin öyrədə bilməyəcəyi bir sevgini, Vətən sevgisini elə ustalıqla, məlahətli səsi ilə həznlə, qüssə ilə, kədərlə kükrəyərək anlatmışdır ki, Məhəbbəti dinləyən, o dərsə qulaq asan bütün auditoriyaya Vətən sevgisini elə aşılarmışdır ki, Vətən sevgisi anlamını heç vaxt unutmadan Laçını elə tanıyıblar, elə sevmişlər ki, bəlkə də atalarının, babalarının Laçında keçirdikləri, gördükləri, eşitdikləri qəhrəman kürd xalqının qəhrəman oğulları Qaçaq Nəbidən, Sultan Bəyden, Xosrov Bəyden, babalarının at oynatdıqları oylaqlardan, laçının sıldırım qayalarından, ayaq dəyməz, əl çatmaz qarlı dağlarından danışsalar da Məhəbbət Kazımovun "LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM" fəlsəfi mahnısı ilə, məktəbi ilə onlara təsir edə bilməzdilər. Məhəbbət Kazımov LAÇINIM, LAÇINIM, LAÇINIM deyə deyə, Laçın həsrəti ilə nalə çəkə-çəkə, inildəyən əvəzsiz səmə malik olan, xalqın sevimlisi, gözəl müğənni Məhəbbət Kazımov Vətən-Laçın həsrəti ilə sevelərinin ürəyini ölümü ilə közərdərək dünyasını dəyişdi. Məhəbbət Laçın həsrəti ilə dünyasını dəyişdi, Laçın Məhəbbətsiz qaldı. Bəli, Məhəbbəti sevelər, Məhəbbət Kazımovun "LAÇINIM, LAÇINIM, VƏTƏNİM MƏNİM" fəlsəfi mahnısı ilə, məktəbi ilə qidalananlar, dərs alanlar onun dəfnində iştirak etdilər. O, ölümü ilə də xalqı birleşdirdi. Neçə-neçə küsülülər onun dəfnində barışdılar və Məhəbbətin yoxluğuna birgə fəryad edərək göz yaşını tökdülər. Bəli, Məhəbbət Kazımov öz mahnılarının sədaları altında, onu sevelərin çiyində son mənzilə yola salındı. Allah qəni qəni rəhmət etsin, yeri cənnətlik olsun. Yaxınlarının başı sağ olsun, Allah səbr versin. Qoy xalqımız Məhəbbətin dəfn mərasimindəki kimi, umu-küsünü atıb hər zaman birgə olsunlar.

Tahir Süleyman

KÜRD ƏDİBLƏRİ HAQQINDA ARAŞDIRMALAR

Əbdürrəhman Həjarın yaradıcılığına qısa bir baxış

Dünya ədəbiyyatında çox az yaradıcı şəxsiyyət tapılır ki, öz milli psixologiyasını, xalqının yaşayış tərzini əsərlərində əks etdirməsin. Böyük mütəfəkkirlər daim ümumbəşəri ideyalarla yanaşı xalqının sivil, demokratik və azad yaşamasını da diqqət mərkəzində saxlamış və bu istiqamətdə mübarizələrini aparmışlar.

Bu qəbil mütəfəkkirlərdən biri 20-ci yüzildə Şərq ədəbiyyatına meteor kimi daxil olan, milli və azad fikirlərinə görə daim təqib olunan, ömrünü sürgünlərdə yaşayan böyük kürd şairi Əbdürrəhman Şərəfkəndi Həjardır.

Həjar dünyəvi baxışı olan, milli və dünyəvi fikirlərin məğzində dayanan, ondan qaynaqlanan, hər iki baxışı özündə əks etdirən bir sənətkardır. Onun əsərləri nə qədər millidirsə, bir o qədər də dünyəvidir və ya nə qədər dünyəvidirsə, bir o qədər də millidir.

Həjar ömrünü sürgünlərdə, həbslərdə keçirsə də yaradıcılıq istiqamətini dəyişməmiş, daha da cəsarətlə əsərlərini qələmə almış və acı gerçəklikləri söyləmiş, arzularını dilə gətirmişdir. Şairin 1957-ci ildə Suriyada mühacirətdə qələmə aldığı "Mən və bülbül" poemasında söylədiyi aşağıdakı fikirlər onun nə qədər mübariz bir şəxsiyyət olduğunu ortaya qoyur:

**Tikanlı tikəyəm, mənə yeyənin
Gözündən çıxaram açıq-aşkara.
Qanıma susayıb qan eyləyənin,
Bir gün taleyini eylərəm qara.
və yaxud**

**Tülküyə döndərdim pələngi,şiri,
İndi tülkülərmi yeyəcək mənə?**

Artıq bu poemani oxuyanda şairin hansı mübarizə meydanında olduğu göz önündə sərgilənir.

Vətən hər bir sənətkarın dilində müqəddəs bir məkandır. Hər bir sənətkar onu vəsf etməklə, söz gülüstanının min rəg calarından naxış vurub bəzəməklə vətən sevgisini dilə gətirir. Həjarda "Vətənim Kürdüstan" deyərək söyləyir:

**Cahan olsa bir gözəllik ağacı,
Hər diyarın gövdə budaq sanaram.
Bu ağacın başındakı gül tacı
Sənsən, - deyib eşqin ilə yanaram.**

Heç bir rəsmi məktəbdə təhsil almayan, Rza şahın hakimiyyəti illərində İranda qeyri dildə şeir yazmaq qadağan olunduğu bir vaxtda doğma Kürd dilində möhtəşəm əsərlər yaradan Həjar, həmçinin maarifçi ideaları ilə də seçilir. Xatırladım ki, Həjar Ərəb və Fars dillərində mükəmməl bilsə də əsasən Kürd dilində yazıb yaratmışdır.

Həjar elmin, siyasi mübarizənin önəmli olduğunu göstərməklə yanaşı, kortəbii inqilabın deyil, savadlı idarəçiliyin önəmli olduğunu açıq şəkildə göstərirdi. Müəllif "Laylay" adlı mənzuməsində azad yaşamanın yolunu bu cür dəyərləndirir və təbliğ edir:

**İstəmirsən əgər yadlara olasan qul,
Azadlığın yolunu sənə göstərim, oğul.
Günün qara keçsə də, əzizim, get məktəbə.
Təhsilsiz bəşər çətin yetər mətləbə.**

Təhsilsiz insanın bəlalərini öncədən gören, yalnız atası Hacı Molla Məhəmməddən dini təhsil alan Həjar böyük bir pedoqoq, əvəzsiz müəllim olduğu da ortadadır.

Həjar kimi şəxsiyyətlər dünyaya az-az

gəlir ki, onları da zaman doğru anlaya bilmir. Lakin onlar nə qədər əzab içində yaşasalarda öz haqq yollarından dönmürlər.

Milli adət-ənənələri əks etdirən şeirləri, poema və pyesləri bir bədii əsər olmaqla yanaşı fundamental bir tədqiqat əsəridir. Kürd xalqının milli etnoqrafiyası-adət-ənənələri, yaşayış tərzləri, mərasimləri bu əsərlərdə orijinal bir şəkildə



sərgilənir.

Şairin bu qəbil əsərlərini humanitar elmlərin müxtəlif sahələrinə aid etmək olar. Burada, tarix, ədəbiyyat, incəsənət-musiqi və.s. sahələrin bədii ifadəsi içində, elmi tədqiqatı da görürük. Müəllif Şərq və qərb ictimai fikirlərinin müsbət dəyərlərindən də yan keçmir, yaradıcılığında onları da bədii bir dildə ustalıqla əks etdirir. Həjar söz boyası ilə rəsm cızan unikal şəxsiyyətdir. Şərq ədəbiyyatına nəzər yetirsək yallı rəqsini tərənnüm etmədən və onun incəliyini sərgiləyən onlarla sənətkar görə bilərik. Lakin, əminliklə deyə bilərəm ki, bu sənətkarların heç biri yallı rəqsini Həjar qədər incəliklə təsvir edə bilməyib. Azərbaycanda mühacir ömrü yaşamış tədqiqatçı alim Rəhim Qazinin təbirincə desək "Yallı heç bir sənətkar tərəfindən Həjar qədər canlı və incəliklə göstərilməyib"

İnsanı daima öz ağışında saxlayan bir hiss mövcuddur ki, ona hər bir fərd ehtiyac duyur. Bu hiss doğurduğu sevinci də, kədəri də ömrü boyu şirin xatirə kimi qoruyur. Adi insanlardan fərqli olaraq, şairlər bu hissini təzahürünü poeziyaya gətirir və bu sirlə-sehirlə dünyanın möcüzələrini sözün möcüzəli qanadı ilə aca bilir.

Nəzərə alsaq ki, məhəbbət, sevgi adlandırdığımız hiss cinsi-heyvani hissələrdən doğulmur, onun başlıca mayası təmiz və pak niyyətdən doğulub, onda məhəbbət poeziyasının da nurdan və paklıqdan doğulduğunu qəbul etmiş olarıq. Bu baxımdan kürd ədəbiyyatının görkəmli siması olan Həjar poeziyasını insanlıq mayası adlandırmaq olar.

**Gəl yenə çəmənin seyrinə çıxaq,
Gözümüz qəlbimiz danışsın ancaq.
Bizi görən olar - demə, sevgilim.
Dünyada sevilmək sevmək qalacaq.**

Həjarın şeirlərindəki orijinal şairin qəlb dünyasını tam açıqlığı ilə əks etdirir. Şair heç nədən çəkinməyərək sevgilisi qarşısında hər şeyini qurban verməyə

hazır dayanır:

**Ey bədirlənmiş hilal, baxma
yaşın on dördüdü,
Olaram gözlərinə min dəfə
qurban doymaz.**

Şairin lirik şeirlərində bir ağrı, həsrət sezilməkdədir, həsrət günəşi parlamaqdadır. Hər bir şairin qəlbine doğma olan hicran ağrısı, sanki Həjarın yaradıcılığında daha çox qol-qanad açıb. Rübailərinin böyük əksəriyyətində hicran yanğısı qabarıq şəkildə görünməkdədir.

**Üzündən utanar bağların gülü,
Bənövşə dayanır boynu bükülü,
Dilim çox arzular dil busasini,
Fəqət tükənmir hicran nisgili**

**Göz dikdim yollara gözüm göyərdi
Kainat elə bil sükuta daldı,
Üfüqdə bir ulduz titrədi birdən,
Onun da qəlbini min həsrət aldı.**

Həjar sevdiyi qadını ilahiləşdirməsə də, onun qarşısında aciz olduğunu etiraf edir. Şairin bu etirafı acizlikdən deyil, o, böyük bir gözəlliyin vəsfini qəlbimizdə canlandırır.

**Dilim dodağının vəsfində aciz...
və yaxud**

Acizəm yanağın vəsfində aciz...

Şair vəsf etdiyi gözəli sonuncu məqam qədər vəsf edir ki, bundan o yana vəsf etməyin qarşısında acizdir.

Şairin lirik şeirlərindəki bədii bənzətmələrin bir qismi xalq deyimlərindən gəlsə də, bu bənzətmələr Həjar qələmində daha orijinal şəkil alır. Bu da söylənilmiş fikirlərin təkrarı deyil, yeni deyim tərzini kimi ortaya çıxır.

**Duz səpdi yarama, dodağı duzlu,
Yaralı buz istər, ürəyi buzlu.**

Beytin hər iki misrasının birinci tərəfində işlənən "duz səpdi yarama", "Yaralı buz istər" məcazi xalq deyimləri; ikinci tərəfdə işlənilən "dodağı duzlu", "Ürəyi buzlu" məcazları ilə yeni məzmun qazanır. Bu da şairin təxəyyülündən qopan, yeni mənə, məzmun daşıyan kamil misralardır.

Sevgisiz şair sözü, dil açmayan körpəyə bənzər ki, onu nə anlamaq, nə də kimlərəse anlatmaq olur. Məhəbbət lirikası tanrının insana bəxş etdiyi, insan üçün ilahi nemət olan sevginin dilidir.


Bunun əzabları nə qədər çox olsa şair ilhamına o qədər işıq salar. Bu səbəbdən ki, Həjar şeiri yenilməzliyi ilə seçilir.

Uzun illər sürgündə, vətənidən uzaq yaşayan şairin ürək dili ilə qələmə aldığı əsərləri hicran ağrısına, onun əzablarına sinə gərir. "Əqidəni edam etmək olmaz" deyən bu bəşəri sənətkar, ölməz söz ustası bəşəriyyətin mayası olan sevginin də edamını mümkün sayır.

**Kirpiyin ləşkerin nizamla gəldi,
Könül qarətine ilhamla gəldi,
Sevindim yarına qəsd eləyirsən
Gözümdən dup-duru bir damla gəldi.**



Səhifəni hazırladı: Nofəl Ədalət



Yunus Rauf Dildari

Çox erkən dünyasını dəyişən, buna baxmayaraq önəmli əsərləri ilə kürd ədəbiyyatında yeri olan Yunus Rauf 20 fevral 1918-ci ildə Şərqi Kürdüstanın Köysancaq şəhərində dünyaya gəlib. İbtidai təhsilini Ronyada, orta məktəbi Həvlərdə bitirən Yunus Rauf Təhsilini Bağdad unversitetinin hüquq fakültəsində davam etdirmişdir.

Unveristetini bitirdikdən sonra İraqın müxtəlif şəhərlərində ixtisası üzrə çalışan Yunus Rauf bu dövrdə kürd ədəbiyyatı ilə yaxından tanış olur. Hacı Qədri Koyi, Bekəs, Pirmərd, Kurdi və s. kimi önəmli yazarların yaradıcılığını dərinləndirən Yunus Raufun ədəbiyyatı ilə yaxından tanış olur. Hacı Qədri Koyi, Bekəs, Pirmərd, Kurdi və s. kimi önəmli yazarların yaradıcılığını dərinləndirən Yunus Raufun ədəbiyyatı ilə yaxından tanış olur.

O dövrdə İraqda başlayan etiraz dalğasına qoşulan Yunus Rauf Dildari "Hiva" partiyasının yaradılmasında yaxından iştirak edir. 1940-cı ildə təhsilini davam etdirən Dildari siyasi fəaliyyətini də genişləndirir.

Qazi Məhəmmədin rəhbərliyi ilə 1946-cı ildə mərkəzi Mahabbat olmaqla elan edilən Kürdüstan Demokratik Respublikasının dövlət himninin müəllifi olması, Dildarını kürd ictimai və siyasi fikrində, eləcə də ümumdünya kürdləri arasında daha sevilən edirdi.

Bu himn hələ də kürdlər arasında ulusal marş olaraq qəbul edilir və hal-hazırda şimali İraq Kürdüstan Muxtariyyətinin rəsmi himnidir.

Ömrünün yarısını kürdlərin azadlıq ideyalarına həsr edən və hər cür mübarizə yolunu sınayan Yunus Rauf Dildari ömrünün bahar çağında 1948-ci ildə 30 yaşında əbədiyyətə qovuşur. Özündən sonra qalan ideyaları və əsərləri, xüsusi ilə haqqında söz açdığımız "Ey rəqib" marşı onun əbədi yaşarlığının əsasını təşkil edir.

Qazi Muhammed: "Artık düşmanlarınıza aldanmayın"

Bugün, yakın Kürt tarihinde önemli bir sayfa olan Mahabat Kürt Cumhuriyeti'nin 73.kuruluş yıldönümü.

Qadı Muhammet ve arkadaşları tarafından 22 Ocak 1946'da Doğu Kürdistan'ın Mahabat kentinin Çarçıra meydanında ilan edilen cumhuriyet'in ömrü kısa olsa da, Kürt halkının özgürlük mücadelesine büyük bir ivme kazandırmış, daha sonra ki görkemli mücadelelere zemin teşkil etmiştir.

Mahabat'ı işgal ederek Cumhuriyeti yıkan İran ordusu, 31 Mart 1947 tarihinde İlk Kürt Cumhurbaşkanı Qazi Muhammed'i, başbakan Hacı Baba Şeyh ve savunma bakanı Muhammed Hüseyinhan Seyfi Kadı'yı idam etti.

Kürtler bugün Kürdistan şehitleri günü olarak anmaktadır.

Qazi Muhammed, Kürt cumhuriyetinin bayrağını, cumhuriyetin askeri güçlerinin komutanı Mela Mustafa Barzani'ye teslim etti.

HAK-PAR olarak, Qazi Muhammed ve arkadaşları şahsında, halkımızın haklı ve meşru özgürlük mücadelesinde yaşamlarını feda edenleri bir kez daha rahmetle anıyoruz.

Qazi Muhammed'in vasiyeti

Bağışlayan ve Yüce Allah'ın adıyla / Binavê Xwedayê Dilovan û Mîhrîban.

Ey Kürd halkı!

Değerli kardeşlerim!

Zulüm ve baskı gören halkım!

Ben ömrümün son saatlerini yaşıyorum. Allah aşkına artık birbirinize düşmanlık etmeyin, sırt sırta verin, zorba düşmana ve zalimlere karşı durun. Kendinizi düşmana bedava satmayın.

Kürt halkının düşmanları çoktur, zorba ve acımasızdırlar. Her halkın, ulusun başarı sembolü, birliktir, işbirliği ve dayanışmadır. Birliğini sağlamayan, uyumu olmayan her halk, her zaman düşmanın baskısına maruz kalır, ezilir. Kürtlerin, yeryüzünde yaşayan öteki halklardan eksik bir yanı yoktur. Hatta siz yığılmanızla, fedakârlığınızla, baskıdan kurtulan halklardan daha ileridesiniz. Düşman, işinin gerektiği kadarıyla sizi ister ve işi bittikten sonra size hiç acımaz, sizi hiç affetmez. Düşmanlarının baskısından kurtulan halklar da sizin gibiydiler, ama onlar kurtuluş için birliklerini sağlamışlardı. Yeryüzündeki tüm halklar gibi artık siz de ezilmeyin. Birlik olursanız, birbirinizi kıskanmazsanız, kendinizi düşmana satmazsanız, siz de kurtulursunuz.

Kardeşlerim,

Artık düşmanlarınıza aldanmayın, Kürtlerin düşmanları hangi ulustan ve guruptan

olurlarsa olsunlar, düşmanlarımızdırlar, merhametsizdirler, vicdansızdırlar, size acımazlar. Sizi birbirinize kırdırırlar, yalan dolanlarla, para-pulla sizi karşı karşıya getirirler. Kürt halkının düşmanları içinde en zalimi, en mel'unu, en Tanrı tanımazı, en acımasızı Acem (İran)'dır. (İran) Kürtlere yönelik her türlü suç işlemekten geri kalmaz, tüm tarihi boyunca Kürtlere düşman olmuş, kin gütmüştür, gütmektedir. İsmail Ağa'yı (Simko), kardeşi Cevher Ağa'yı, Mengur'lu Hamza Ağa'yı ve daha nicelerini, Kuran'a yemin ederek kandırdılar, kalleşçe öldürdüler. Onlar, Acemlerin kendilerine iyi davranılacağına dair Kuran üzerine ettiği yemine

ve Acemlerin söz vererek, hileyle kandırıp yakaladığı, öldürdüğü büyüklerimizi çok düşündüm. Onlar her zaman aklımdaydılar ve ben hiç bir zaman Acemlere güvenmedim. Ama onlar buraya (Mahabad) dönmeden önce, yolladıkları mektuplarla, elçi olarak gönderdiği ünlü Kürt ve Farslarla, Acem devletinin, Şah'ın kendisinin kötü amaçları olmadığına, Kürdistan'da bir tek damla kan akıtmayacaklarına dair söz verdiler. Onların verdikleri sözün neticesini şimdi siz kendi gözlemlerinizle görüyorsunuz. Eğer aşiret reislerinin ihaneti olmasaydı, onlar kendilerini Acem hükümetine satmasaydılar, bunlar da bizim ve Cumhuriyetimizin başına gelmezdi.

resülü, halkım ve vatanın huzuruna yüz aklıyla çıkacak bir ölümü istedim. Bu, benim için bir zaferdir.

Sevdiklerim,

Kürdistan tüm Kürtlerin evidir. Her evde, ev sakinlerine bildikleri iş verilir. Artık ötekilerin kıskanma hakkı yoktur. Kürdistan da böylesi bir evdir. Eğer siz birisinin bu evde çalışabileceğini biliyorsanız, bırakın çalışsın.

Onun işine taş koymak olmaz artık. Sizden birisinin omuzlarında büyük sorumluluklar olmasından, yerine getireceği, sorumluluk duyacağı bilinenlerin payına büyük işler düşmesinden ve onun da bu işleri yapmasından üzüntü duymak olmaz. Emin ol ki Kürt kardeşin kindar düşmandan

inanın, iman edin, dini vecibeleri yerine getirmede güçlü olun.

2- Aranızdaki birlik ve uyumu koruyun, birbirinize kötülük yapmayın, özellikle sorumluluk ve hizmet alanında tamahkar olmayın.

3- Düşmanın sizi aldatması için, eğitim seviyenizi yükseltin.

4- Düşmana özellikle Aceme inanmayın. Çünkü Acem birkaç açıdan sizin düşmanınızdır. Dininizin, ülkenizin, halkınızın düşmanıdır. Tarih ispat etmiştir ki Kürtler aleyhine sürekli bahane aramıştır. En küçük suçlarda dahi Kürtleri öldürüyorlar, Kürtlere karşı her türlü suç işlemekten geri kalmıyorlar.

5- Bu dünyada, birkaç günlük ve önemsiz bir yaşam uğruna kendinizi düşmana satmayın, çünkü düşman düşmandır, düşmana güvenilmez.

6- Birbirinize, siyasi, maddi, manevi ve namus alanlarında ihanet etmeyin. Çünkü hain, Allah'ın, insanların huzurunda suçludur, ihanet döner haini vurur.

7- Eğer sizden birisi, ihanet etmeden işini yapıyorsa, kendisine yardımcı olun, kıskançlık ve tamah için kendisine karşı durmayın, ya da Allah göstermesin onun hakkında yabancıların ajanı olmayın.

8- Bu vasiyetimde cami, hastane ve okullar hakkında yazdıklarımın yerine getirilmesini talep edin, bunlardan yararlanın.

9- Diğer halklar gibi baskı ve zulümden kurtulmak için mücadele etmekten geri durmayın. Dünya malı önemli değildir. Eğer vatanınız varsa, özgür ve serbestseniz, o zaman her şeyiniz var demektir, malınız, mülkünüz, devletiniz, ülkeniz, saygınlığınız da olacaktır.

10- Allah'a olan can borcu dışında, kimseye borcum olduğunu zannetmiyorum. Ama eğer az ya da çok, borçlu olduğum birisi çıkarsa, ben geriye çok mal-mülk bıraktım, gidip varislerimden borcunu istesin.

Birbirinizi tutmadığınız müddetçe başarılı olamazsınız. Birbirinize zulüm etmeyin. Çünkü Allah zalimleri çok erken yok eder. Zulüm ortadan kalkacak, bu Allah'ın sözüdür, Allah zalimden intikam alır.

Bu sözleri kulağınıza küpe edeceğinizi umud ediyorum. Allah sizi düşmanlarınız karşısında zafere ulaştırsın.

Sadi'nin buyurduğu gibi:
Amacımız nasihat, yaptık.
Sizi Allah'a havale ettik,
gidiyoruz.

Halkın ve vatanının hizmetçisi Qazî Mihemed.

Hak ve Özgürlükler Partisi
HAK-PAR Basın Bürosu



safça inandılar. Bugüne kadar olan tarih boyunca hiç kimse, Acemlerin sözlerine sadık kaldıklarını, Kürtlere verdikleri sözü tutup vaatlerini yerine getirdiklerini görmemiştir. Küçük bir kardeşiniz olarak size diyorum ki, Allah aşkına, birbirinizi tutun, birbirinize destek olun. Emin olun ki, eğer Acem size bal veriyorsa mutlaka içine zehir katmıştır. Acemlerin yalan vaatlerine, sözlerine kanmayın, eğer Kurana bin kez el basıp söz verse de amacı sizi kandırmaktır, hile yapmaktır. Ben ömrümün son saatlerini yaşıyorum. Diyorum ki size doğru yolu göstermek için elimden gelen her şeyi yaptım, canla başla mücadele ettim, bu uğurda gevşek davranmadım. Şimdi de size diyorum ki artık Acemlere inanmayın, onların Kuran'a el basarak verdikleri söze inanmayın. Size nasihat ediyorum ki yüce Allah aşkına vaatlere artık kanmayın. Çünkü onlar ne Allah'ı tanıyorlar, ne peygambere, ne kıyamet gününe, ne Allah huzurunda hesap vermeye inanıyorlar. Onların nezdinde, Müslümanda olsanız, Kürt olduğunuz için suçlusunuz, onların düşmanısınız, malınız onlara helaldir.

Benim verdiğim söz "Sizi kötü kalpli düşmanın eline bırakıp gitme" değildi. Ben geçmişimizi

Sizlere nasihatim, vasiyetim odur ki; çocuklarınızı okutun. Eğitim dışında, bizim diğer halklardan hiç bir eksikimiz yoktur. Halklar kervanından kopmamak için okuyun, okumak düşmana karşı en etkili silahtır.

Emin olun, bilin ki, eğer uyunuz, birliğiniz, eğitiminiz iyiyse, düşmana karşı zafer kazanırsınız. Benim, kardeşimin ve amcaoğullarımın öldürülmesi, gözünüzü korkutmasın. Amaçlarımıza ulaşana kadar daha bizim gibi birçok kişi, bu yolda öleceklerdir. Eminim ki bizden sonra da başka kişiler riyakârca aldatılarak ortadan kaldırılacaktır.

Eminim ki bizden sonra birçok kişi, bizden yetenekli ve bilinçli de olsalar, Acemlerin kurduğu tuzağa düşecekler. Ama umut ederim ki bizim ölmemiz, bağıryanık Kürtlere, ibret olur, ders alırlar.

Size bir diğer vasiyetim de şudur: Halkın mutluluğunu, iyiliğini isteyin. Halk sizin yardımcınız olursa, eminim ki siz de Allah'ın yardımıyla başarıya ulaşacaksınız. "Sen niye başarıya ulaşamadın" diyebilirsiniz. Cevap olarak diyorum ki, "Vallahi ben başarılı oldum. Ben halkın ve vatanın uğruna malımı, canımı veriyorum. Bundan daha büyük bir başarı, nimet olur mu?" İnanın ki ben her zaman Allah'ın, onun

daha iyidir. Eğer omuzlarımda büyük sorumluluk olmasaydı, ben bugün darağacı altında olmayacaktım. Birbirinize karşı tamahkar olmayın. Bizim emirlerimizi yerine getirmeyenler, sadece emirleri yerine getirmemekle kalmıyorlardı, bize tam bir düşman gibi davranıyorlardı. Şimdi onlar çocukları arasında ve derin uykudalar. Biz kendimizi halkın hizmetçisi olarak gördüğümüz için, halka hizmet ettiğimiz için darağacının altındayız ve ben son saatlerimi vasiyetimi yazarak geçiriyorum. Eğer omuzlarımda büyük bir sorumluluk olmasaydı, ben de çocuklarımda arasında, derin uykuda olurdum. Oysa ben şu anda ölümünden sonra yapmanız gerekenler konusunda nasihatlerimi yazıyorum. Ve eminim ki eğer sizden biri benim sorumluluğumu almış olsaydı, şimdi o darağacı altında olacaktı. Allah'ın rızasını almak için, halkın hizmetkârı olan bir Kürt olarak, omuzlarımdaki sorumluluk gereği aşağıdaki nasihatleri ediyorum. Umud ederim ki, şu andan itibaren dersler çıkarır, nasihatlerime uyarınız, Allah'ın yardımıyla düşmana karşı zafer kazanırsınız.

1- Allah'a, peygambere (Allah'ın selamı üstüne olsun) ve Allah'ın yanında olan her şeye



İDRİS BARZANÎ DİLÊ ME DE ZINDÎ YE

İdrîs Barzanî di 36emîn salvegera wefata xwe de tê bibîranîn


Di ser wefata İdrîs Barzanî de ku bi tîpên zêrîn navê xwe di dîroka têkoşîna Kurdistanê de tomar kir, 36 sal derbas bûn.

İdrîs Barzanî di Adara 1944an de wek kurê mezin ê Mela Mistefa Barzanî ji dayîk bûye. Di 2 saliya xwe de tevî bavê xwe ji bo avakirina Komara Kurdistanê ya Mehabadê koçî Rojhilatê Kurdistanê (Rojhilat) dike.

Barzanî di sala 1947an de bi hilweşîna Komara Kurdistanê li Mehabadê çû Yekîtiya Sovyetê. Piştî ku İdrîs Barzanî li Bexdayê dest bi xwendina xwe kir, di sala 1958an de piştî vegera Mela Mistefa Barzanî derbasî Başûrê Kurdistanê bû.


"Wî bi rola xwe di şerê Hindirenê de nav û deng çêkir"

İdrîs Barzanî, yek ji kesayetên bibandor ê



Şoreşa Îlonê ku di sala 1961ê de dest pê kir, bi taybetî bi rola xwe di şerê Hindirênê de navdar bû. Barzanî piştî ku şoreş bi lihevkerina serkirdayetiya Kurdistanê bi rejîma Baas re tamam bû, hewlên cidî ji bo yekrêziya Kurdan da.

İdrîs Barzanî di 31ê Çileyê 1987an de li gundê Sîlvana yê Urmiyê koça dawî kir û li goristana bajarê Şino ya Rojhilat li kêleka bavê xwe hat veşartin.



Cenazeyên İdrîs Barzanî û Mele Mistefa piştî serhildana 1991'ê anîn Başûrê Kurdistanê û li gundê Barzan ê Duhokê hatin definkirin.

Îro 36 sal bi ser wefata İdrîs Barzanî re derbas bûn. Têkoşîn û dilsoziya wî ya ji bo doza Kurdistanê hê jî di hişê me de maye. **PeyamaKurd**

İdris Mustafa Bərzaninin həyatı və yaşam tarixi

İdris Bərzanî 36 il əvvəl vəfat edib Kürdüstan xalqının azadlıq mübarizəsi tarixinə adını qızıl hərflərlə yazan İdris Mustafa Bərzanî vefatının 36-cı ildönümündə anılır.

Çərşənbə axşamı 31.01.2023 - 11:46

İdris Bərzanî 36 il əvvəl vəfat edib

Kürdüstan xalqının azadlıq mübarizəsinin əfsanəvi Qəhrəmanı İdris Bərzaninin vəfatından 36 il keçir.

Prezident Məsud Bərzanî "Bərzanî və Kürd Azadlıq Hərəkatı" kitabında "Kak İdris böyük şəxsiyyət idi. Onun böyüklüyü idrak və yetkinliyində idi, bu xüsusiyyətlər onu

İdris Bərzanî inqilab prosesində böyük uğur qazandı.

dəfə olaraq KDP Mərkəzi Komitəsinin üzvü oldu.



İdris Bərzanî milli azadlıq hərəkatları tarixində sülhsevər və barışdırıcı şəxsiyyəti ilə ön plana çıxıb və bu cəhəti ilə yadda qalıb. İdris Bərzanî tək cəhətli silahlı mübarizədə deyil, siyasi arenada da özünü mümkün qədər hiss etdirən bir insan idi. O, İraq və Kürdüstanın siyasi səhnələrində sağlam düşüncəsi ilə seçilirdi.

1979-cu ildə bölgə böyük dəyişikliklərə hamilə idi. İranda şah rejimi devrildi və İslam Respublikasının əsasları qoyulduğu bir vaxtda İraqdakı Bəaşçilər hökumət üzərində öz

daha sadələşdirən insan etdi".

1944-cü ilin mart ayında Bərzan bölgəsində doğulan İdris Bərzanî 2 yaşında iken atası Mələ Mustafa Bərzanî Kürdüstan Respublikasının qurulmasında iştirak etmək üçün Mahabada gedib.

6 yaşında Kərbəlada təhsil həyatına başlayan İdris Bərzanî 1958-ci ildə İraq Krallığının süqutundan sonra Əbdülkərim Kasımın rəhbərliyi ilə respublika elan edilənə qədər atasını görməyib. Mələ Mustafa Bərzanî İraqda dəyişən şərtlərlə əlaqədar Sovet İttifaqından Bağdad döndə uşaqlığını İraqın cənubunda sürgündə keçirən İdris



Bərzanî atasına qovuşdu.

Kürdüstan Demokratik Partiyasının (KDP) arxivinə görə, Mələ Mustafa Bərzaninin sovetlərdən qayıtmasından və 1961-ci ildə Sentyabr İnqilabının başlamasından sonra İdris Bərzanî inqilabi xəttə qoşulan ilk peşmərgə olub və silahını götürərək orduya qoşulub.

Peşmərgənin ön cəbhədə uğur qazandığı inqilab dastanı. .

1966-cı ilin may ayında başlayan Hindiren dağı dastanı peşmərgə qüvvələrinin İraq ordusunun alay və batalyonlarına qarşı böyük uğur qazandığı inqilablardan biridir.

9 illik Peşmərgə və Sentyabr İnqilabında iştirakından sonra İdris Bərzanî 1970-ci ilin iyununda KDP-nin 8-ci qurultayında ilk

təsirlərini artırırdılar. İraq rejimi böyük bir müharibənin gəldiyini bildiyi üçün ehtiyat tədbirləri görərək kürdlərə təzyiqlərini də artırdı.

İran-İraq müharibəsinin başlaması ilə İdris Bərzaninin İraq rejiminin kürdlər arasında qarşıdurmaya səbəb olmaq cəhdlərində böyük payı var idi.

31 yanvar 1987-ci ildə Urmiyanın Sîlvana şəhərində xəstəliyi ağırlaşdıqdan sonra vəfat edən İdris Bərzanî Şino qəbiristanlığında atası Mələ Mustafa Bərzaninin yanında dəfn edilib. 1991-ci il Kürdüstan qiyamından (Raperin) sonra Mələ Mustafa və İdris Bərzaninin məzarları Sîlvanadan götürülərək Kürdüstanın Bərzan kəndində dəfn edilib.

Allah hər ikisinə qəni qəni rəhmət etsin, məkanları Cənnət olsun.

Hazırladı: Tahir Süleyman

Dewleta Eyyubiyan (1175-1348) Beş: DEWLETÊN KURDÎ, SEDSALA 12'AN, ÎMPARATORİYÊN KURDÎ

Malbata Eyûbiyan li hawîrdorî Aranê (rojawa û bakûrê Îrana îro) dima. Ew malbateke kurd bû, ji êla Rewadiya bû. Ji vê êlê Şadî bi herdû kurên xwe re Şerko (Esededîn) û Eyûb (Necmedîn) ji gundê Acdanqanê çûne Bexdayê û ji wir jî piştre çûn li Tekrîtê bicihbûn.

Şadî li Tekrîtê mir û herdû kurên wî çûn ketine xizmeta Micahededînê Gitanî de. Gitanî dît, ko Eyûb jîr û zane ye, rabû ew kire destkarê Tekrîtê. Sala 1136 li Tekrîtê Selahedîn bû. Bav û apê Selahedîn çûne cem Îmadedînê Zengî xwediyê Mûsilê. Wî gelekî guh da wan û Eyûb kire waliyê Balebekê.

Piştî mirina Îmadedîn Eyûb bi maltaba xwe ve çû Şamê û xwe gehande Nûredînê kurê Îmadedînê Zengî xwediyê Helebê. Nûredînê Zengî Hims û Rehba dane Eyûb û ew kire mîrekî mazin, Şerko jî rêkire Misrê, da perê melek Mensûr bike, yê destdirêjî Pawîrê kiribû. Şerko biraziyê xwe Selahedîn jî bixwe re bir. Şerko ji ber mîranî û rastiya xwe bûbû destê siltan Nûredîn, yê rastê. Şerko piştî demekê vegera welatê Şamê, ji hingî ve êdî rola Selahedînî siyasî destpêkir û berz bû.

Ji ber ko Franca çavên xwe berdane Misre, Şerko diçe vegeyayê û Selahedîn jî rêkire bajarê Skenderiyê. Şerko wezirê Misrê bû û dest li ser danî. Ta mirina wî sala 1168 her Şerko karûbarê Misrê gerand. Piştî li wir Selahedîn bû wezirê pêşî, lê ji ber rastî û dadeweriya xwe êdî ew bûbû bahê dilê misriyan. Selahedîn Franc di perê li Dimyatê de bkand. Bavê wî jî hate Misrê, gehayê. Piştî mirina xelîfê fatimî Aladdid êdî Selahedîn bû serdestê Misrê yê bêhempa. Û piştî ko Nûredînê Zengî mir êdî Selahedîn xwe kire siltanê Misrê. Bi vê hikmê Malta Eyûbiyan saz kir.

Bi şer Yemen, Sûdan û Felestîn vekirin û sala 1174 dest danî ser Şam, Mûsil û Helebê. Sala 1187 di perê Hitînê de zora xaçperestan bir û Quds vekir. Şahê İnglîstanê Richard (bixwêne rîçard!), yê bi Dilê şer navkirî careke din êrîşî Eyûbiyan kir, da Qudesê vegeyare, lê biser neket. Di sala 1192 levhantînek di nav herdû aliyan de çêbû, û şer rawesta. Li gor vê levhatîne ji erda ber lêva deryayê pê ve, ya di nav Sûr û Yafa de titîşt di destê xaçperestan de nema.

Selehaddîn Eyûbî

Silhedînê Eyûbî (Selahedîn, Selaheddîn, Selahedîn Eyûbî, Simko) serleşkerê misilmanan bû li dijî xaçperestan (mesîhiyên ku çûbûn xakên pîroz li Filîstînê ji bo ola xwe biparêzin) û di bidestxistina bajarê Qudsê (Orşelîm) de û qewirandina xaçperestên Ewropî ji Rojhilata Navîn serketî bû.

Piştî ku Selahedînê Eyûbî di 4 adara sala 1193an de li Şamê wefat kir, Maldara (Dynastî) Eyûbî ya Kurd di heman salê de hilweşiya. Împaratoriya Eyûbî, ji aliyê Selehaddînê Eyûbî

ve di gulana sala 1175an de hate damezirandin.

Sultan Selaheddîn, sala 1138 li Tikrîtê hatîye dinê. Navê bavê wî Necmeddin el-Eyyubî bin Şadî bin Mervanî ye. Malbata wî ji eşîreta Revadî ye û Revadî jî digihîjin Hîzbanîya. Derheqê piçûktîya wî da zêde tişt nayê zanîn. Gorî lêkolîna Dr.Ahmet el-Bilî, bavê Selaheddîn Necmeddîn Eyyubî û Esededdîn Şerko ji Tikrîtê diçin Musilê. Li wir tek-îlî ordîya Îmadeddîn el-Zengî dibin û ji wî ra gelek xizmetê dikin. Sala 1140'î da wexta ku Îmadeddîn el-Zengî Baalbekê zefî dike, bavê Selaheddîn dibe hukmdarê Baalbekê. Piştî miri-



na El-Zengî, dibe qumandarê ordîya Şamê. Wê demê birê wî, Şerko jî qumandarê ordîya Sultan Mahmud Nureddîn bin Îmadeddîn el-Zengî ye.

Zarokatîya Sultan Selaheddîn li Baalbekê derbas dibe. Xwendina xwe li wir diqedîne. Piştra bi bavê xwe ra diçe Şamê, li wir warê çekdarîyê da perwerde dibe. Piştî xwendina xwe gorî liyaqata xwe dibe xwedî maqam û di demekê kurt da jî dibe waliyê Şamê. Sala 1164'an da bi apê xwe Şerko ra diçe Misrê. Li wir têkilî şerê Bilbîsê dibe. Sala 1168'ê da li dijî hukmdarê Filîstîn Amorî ra şer dike û bajarê Iskenderiyê digre. Dijî êrişên ordîya Frenkan berxwe dide. Piştî lihevhatîne, bi apê xwe Şerko ra vedigere Şamê.

Piştî vegera wîya Şamê, ordîya Filîstînê dikeve Misrê. Li ser ricaya Xelîfê El-Adid el-Fatimî û Wezirê wî Savar Sultan Nureddin, carek din Serko û Sultan Selaheddîn berê xwe didin Filîstînê. Serko ordîya Frenk teslim digre, Savar dikeve û dibe wezirê Adidî el-Fatim. Duh meh şunda piştî mirina Serko, Sultan Selaheddîn 22 salîya xwe da ciyê apê xwe digre û dibe wezirê El Fatimî. 25'ê Adarê sala 1169'an da Xelîfê El-Fatimî navê El Melîk el-Nasir Ebu el-Muzaffer Selah el-Dunya û El-Dîn lê dike û ordîya Suriyê dikê bin qumqandarîya wî. Sultan Selaheddîn berê êrîşa Sudanî ya ku li ser welatê wî da hatibu, berteref dike. Bi alîkarîya birayê xwe Turanşah bajarê el-Nobe digre û berê xwe dide bajarê El-Quddus'î Şerîf û Filîstînê.

Qumandar û Emirê Sultan Nureddîn gelek caran jê ra gilîyê Sultan Selaheddîn dikin. Lê tucarî nikarin navbera wî û Sultan Nureddîn xirabikin. Sultan Selaheddîn bi

zanayîya xwe û bi cesareta xwe tim li ba Sultan Nureddîn cîyekî girîng digre.

Sultan Selaheddîn, piştî mirina El Xelîfê el-Adid, sala 1172'an da dibe hukmdarê Misrê. Du sal şunda, sala 1174 da Sultan Nureddîn wefat dike. Rêya hukmdarîyê ji Sultan Selaheddîn re ve dibe, lê ew xwe grêdayî hukmdar El-Melik el-Salîh Ismaîl bin Nuerddîn dihesibîne.

Sultan Nureddin li ser erîşên birê xwe yê bi navê El-Emîr Seyfeddîn el-Melik el-Salîh alîkarî ji Sultan Selaheddîn dixwaze. Sala 1175'an da Sultan Selaheddîn bi ordîya xwe êrîşî Şamê dike, Şam, Humus û Hamayê

digre û davê ser Halebê. Ser vê yekê El-Emîr Seyfeddîn bi Frenkîya ra itî-fakê çêdike û Sultan Selaheddîn tehdît dike. Lê Sultan Selaheddîn li nêzikî Hamayê berî ordîya wan dide. Hemû bajarê ku di destê El Emîr Seyfeddîn da hene, digre û vedigere Şamê. El Xelîfê el-Bagdadî, sala 1175'an da liyaqata Sultanîyê li Selaheddîn dike. Bi navê wî pere derdikeve û li ser navê wî wek El-Melik el-Nasir Yusuf ibn Eyub, xutbe dide xwendin.

Bi alîkarîya birê wî Turanşah Yemen û Aden jî dikeve bin hukmdarîya Sultan Selaheddîn. Sala 1178'an da bi Frenkîyan ra dikeve şerê giran û bi zaiyatek mezin şer wînda dike. Lê di zemanekî kurt da ji bo heyfa xwe carek din berê xwe dide Filîstînê. Li Mecr el-Uyunê berî Frenkîya dide û gelek prensê wan êsîr digre. Piştî wî şerî sunda berê xwe dide Ermenîstanê û wê derê jî li hukmdarîya xwe girêdide. Vedigere Misrê û ji bo îmara welatê xwe dixebite. Lê tu car Filîstîn jî bîra wî dernakeve. Carek din dîsa berê xwe dide Filîstînê û Berûdê digre. Cara yekemîn davê ser Musulê, Sincar û Diyarbekrê bi welatê xwe va girêdide. Digihîje Enteb û Halebê. Sala 1185'an da cara duduya êrîşî Musulê dike. Piraniya Mezopotamîyayê û Kudîstanê dike bin hukmdarîya xwe. Nav hukmdarê misilman da dibe xwedî ciyê herî bilind. Lê dilê wî da daxwazek wîyê girîng dimîne, ew jî girtîna hemû axa Filîstînê ye.

Sultan Selaheddîn li Filîstîn e

Hukmdarê El-Kerk, peymana ku navbera wî û Sultan ve çêbibu, dide alîkî û sala 1186 da erîşê hecîya dike.

Ser vê yekê Sultan jî bi hazîriyek mezin, carek din berê xwe dide Filîstînê. Salek şunda, sala 1187 da li Hutînê ordîya Frenk ji hev bela dike û Kralê Qudus û Prensê El-Kerk êsîr digre. Ala xwe xêncî Qudus û Surê li hemû Filîstînê dardixe. Meha Recebê sala 1187 Qudusê jî bi hukmdarîya xwe girê dide û digihîjê miradê xwe.

Di bin hukmdariya wî da cihuyên ku di Filîstînê da dijîyan, bê tade û bê ezîyet jîyana xwe didomînin. Ji bo wê yekê hemû dirokvânên Frenkan jî, derheqê Sultan Selaheddîn da gelek tiştên baş dinivîsin.

Ser girtîna Qudusê Împaratorê Alman, Kralê İngilîz û yê Fransayê bi kî û nefretek mezin ordîyek mezin amade dikin û berê wî didin Filîstînê. Ordîya wan wexta ku êrîşî Filîstînê dike, ne Xelîfê ne jî sultanek misilman ji bo alîkarîya Sultan Selaheddîn tu tiştêk nakin.

Ordîya Frenk, serîda tê Akkayê û wir îşgal dike. Ordîya Sultan jî, alîkîda dijî wan berwe dide, aliyê din jî hêdî hêdî sunda dikeve. Dawîya şer da Akka dikeve destê Frenkan. Frenkan li wir bi tade û zilma xwe gelek mirovên sivîl qetildikin. Ser vê yekê hemu dinê da ferqa Sultan û ya Frenka jî eşkere tê xuyakirin.

Şerê nebera Ordîya Sultan û Frenkan da derdikeve, pênc sal berdewam dike. Sultan, bi planek mezin wan ji Qudusê durdixe. 2 Ilonê sala 1192 an da navbera wan da peyman çêdbibe, gorî wê peymanê Sultan Selaheddîn ji şer muzzafer derdikeve û vedigere Şamê. Ser hatîna Hacac ya Şamê, Sultan diçe pêşîya wî, lê di rê da nexweş dikeve. 4 Adarê sala 1195 an de, di 57 salîya xwe da wefat dike. Sultan Selaheddîn li Camîya Ummeyê de tê definkirin.

Sultan Selaheddîn, bavê 18 zarokan bu, ji van 17ê wan kur yek jî qîz bû.

Kirinên wî

Şerê dijî ordîya Frenk qezenckir û yekitîya emirên misilmanan çêkir.

Suriyê û Misirê kir bin hukmdarîya xwe. (Her du dewlet alî meshebê da bi hev ra dijminatî dikirin.)

Sinorê hukmdarîya xwe ji Kudîstanê heta Tunusê, ji Sudanê heya Yemen û Adenê freh kir. Hukmdarîya xwe bi rawêşek baş domand. Ew, sultanek adil bu, ji zulumkaran heznedikir. Qimetek mezin dida fikrê mirovên dardora xwe. Tu ferq nedikir navbera gelê xwe. Zengîn û feqîr, esnaf û aristokrat wek mina hev didî. Derê wî ji hemû kesan ra vekirî bu. Di hemû jîyana xwe da tu qîmetek ne dida dewlemendîyê. Wexta ku waliyê Şamê jê ra qonaxek çêdike û Sultan qonaxê dibîne, weha dibêje: „Ez nikarim di vê qonaxê da bijim. Ev qonax layiqî mirovê ku mirina wî nêzik buye, nine. Alîyê din gere armanca me ji bo xizmeta Xwedê be, ne ji bo jîyana koş û sera be.“ Wî jî mal û milkê dinê heznedikir. Tim wiha digot: „mal, milk û xwelî wek mîna hev in.“ Prens Muhammed Ali dibêje: „Piştî mirina wî, di berîka wî da 47 Dirhemê wî tenê hebû. Ev jî, ji serweta ku mirovek feqîr dihêle, gelek kêmtir e.“

Mirovên di bin hukmdarîya wî da dijîyan, wî wek mirovek bi şewqet, kiralek bi merhamet û sultanek adil dizanibun. Ew ji bo refah û emniyeta

gelê xwe xebitî. Pistî mirina wî hemû kesên di bin hukmdarîya wî da, şînek mezin kirin.

Jiyana wî di şer da derbas bu. Di saxî û nexweşîya xwe da tim li ser pişta hespê xwe bû. Wexta ku jê ra digotin hinek peya be û bîhna xwe bide, wî bersiva wan wuha dida: „Wexta ku piyê min digihîjin erdê, ez xwe nexweş dihesibînim.“

Wesiyetê wî

Sultan Selaheddîn ji kurê xwe Melik el-Zahir re wesiyetê xwe dike û jê ra weha dibêje: „Ji rêça Xwedê dernekeve. Ez serfiraziya xwe deyndarê Xwedê me, ji bo vê yekê ez emrê Xwedayê alemîn ji te ra emir dikim. Xwînê nerijîne û xwîn rijandinê ji xwe ra neke edet. Xwîn rijandin, xwîn rijandinê bi xwe re tîne. Zilma xelqê xwe neke, ji bo emniyeta mal û milkê wan bixebite. Nebe kindarê kesî. Dilê mezina neşkîne, dilê mirovên ku dibin destê te da ji bo îdarekirina dewletê dixebitin, qezençe. Em hemu mahkumê mirinê ne. Tu hata ku riza gel qezenç nekî, ya Xwedê nikarî qezenç bikî. Ser vê yekê têkilîya xwe bi gelê xwe re baş çêbike. Tobedarê Xwedê be, lewra Ew Kerim û Qadir e“

Berî çihata xwe ji dardora xwe ra digot: „Min bi şûrê min ve defin bikin ku bila roja mahşerê tevî min rabe û li hizra Xwedê ji min re şahidiyê bike.“

Gotînen ji bo wî

Împaratorê Alman, piştî hatina xwe ya Suriyê diçe qebra wî ziyaret dike û wuha dibêje: „Ez ji bo hatina xweya vir gelek kêfxweşim, ku Sultan Selaheddîn li vir jîyana xwe domandiye. Ew Sultanek bê hempa û kahramanek mezin bû.“

Berî şerê navbera wî û Xaçîya, Qumandarê ordîya Xaç Perest Richard (Richardê dil Şêr), ji eskerê xwe ra dibêje: „Di cîyê xwe da bisekinin. Dilê vî şêrî ji dilê şêrê we mezintir e.“ Dîrokvana Dr. Stanley; „Hinek kes wêşê wî zatê mezin nizanin. Bê şuphe ew, mirovek xwedî şeref û bê tirs bu. Dilê wî tîjî merhamet bû. Ew mirovek misilman û di bin emrê Xwedê da bû.“ Tarîh el Muherrîrîn de gelek wêşê wîyê baş tîrêz kirin.

Dîrokvana Stivatsîn derheqê Sultan de wuha dibêje: „Sultan Selaheddîn quweta dijminên xwe baş texmîn dikir û gorî wan planên şer çêdikir. Bi sebrek mezin hareket dikir û şixulê kû dest pê kiriba, heya dawiyê dikudand. Serfiraziya wî girêdayîya sebr û temûla wî bû.“

Jiyana Selaheddîn Eyûbî di şer da debas bu. Lê wî gelek eserên dirokî jî dane avakirinê.

El Medrese el-Nasir: Li Kahîrê, li mihla El Firafe kêleka tirba Imam Şafîi hatîye avakirin.

El Medrese el-Kamhiye û El Medrese el-Hanefî

Hanaka el-Salahîyye: Li Taxa Said el-Suade ji bo perwerdekirina dînî hatîye avakirin.

Dîvan el-İstul: Temelê wî teref Sultan Selaheddîn hatîye avêtin.

Sur a Iskenderîye: Ev Sur jî li Kahîrê bi emrê wî hatîye inşakirin.

Kasr-i Yusuf: Ev Sur jî li başurê Kahîrê li ser bilindayîyek mezin wî daye çêkirin.

Komara Agiriyê yan Komara Araratê (1927-1931) yek ji dewletên Kurd ên dirokî ye. Di pêvajoya Serhildana Agiriyê de ji aliyê tevgera Kurd ve hatîye îlankirin.

Gelê Kurd piştî tîkçûyîna Osmanî wekî gelên din li azadiya xwe digere. Gorî peymana Sevrê mafê Kurd û Ermenîyan ên dewletbûnê ji aliyê Osmanîyan ve hatibû pejirandin. Lê di pratîkê de Tirkan

Komara Agiriyê yan Komara Araratê Beş: GOTAR, SEDALA 20'AN

nedixwastin Kurd bibin xwedî dewlet û ji bo wê jî çî ji destê wan bihata dikirin.

Bi şikestina tevgera di bin pêşengîya Şêx Seîd re, navenda doza azadiya Kurdistanê bû Agirî. Serokê Kurd Îhsan Nûrî Paşa tevger û şereke nûjen dida û roj bi

roj Kurd berî bi serkeftinê dibûn. Tê zanîn rêxistina Xoybûnê serhildan birêvedibir. Xoybûn îlankirina Komara Agiriyê (li Ewropa Komara Araratê dihate binavkirin û pirranî wisa tî zanîn) bi fermî kir. Komar dê sazûmanîyeye demokratîk avabikira û Kurd û Ermenî di nava



dostanî û tîkildariyê de bijîyan. Bro Heskî Têlî (Îbrahîm Heskî) bû serokê birêvebiriya avakirina hikûmetê û karên sîvîl. Herwekî Temir Axa wekî serokê artêşê û berpirsiyarê birêvebiriya avakirina karên leşkerî hate peywidarkirin.

Bi alîkarîya YKSS, Bîrtanya û Îranê hêza Kurdan hate şikestin û serhildan tîkçû. Lê heya sala 1931'î ala Komara Agiriyê her dihate pêldan

Nêçîrvan Barzanî û Erdogan li Enqerê civiyan

Serokê Herêma Kurdistanê Nêçîrvan Barzanî û Serokkomarê Tirkîyê Nêçîrvan Barzanî li Enqerê civiyan.



Serokeyetiya Serokkomariya Tirkîyê ragihand îro roja Pêncşemê 26ê Çileyaya 2023an Serokê Herêma Kurdistanê Nêçîrvan Barzanî û Serokkomarê Tirkîyê Recep Tayîp Erdogan li Enqerê paytexta Tirkîyê civiyan.

Civîn li Koşka Serokkomariya Tirkîyê dûr ji çavê kamereyan pêk hat.

Serokkeyetiya Komariya Tirkîyê di daxuyaniya xwe de dibêje, "Serokkomarê Tirkîyê Recep Tayîp Erdogan li koşka Serokkomariyê pêşwazî li Serokê Rêveberiya Herêma ya Kurd Nêçîrvan Barzanî kir."

Serokatiya Herêma Kurdistanê li ser civînê daxuyaniyek belav kir û ragihand ku di civînê de peywendiyên Iraq û Herêma Kurdistanê, rewşa siyasî ya Iraq û Herêma Kurdistanê bi taybetî piştî destbikarbûna kabîneya nû ya hikûmeta federal a Iraqê, pêwendiyên Hewlêr û Bexdayê, Kurdistan û Tirkîyê di warê siyasî û enerjîyê de, hatin gotûbêj kirin.

Serokwezîrê Tirkîyê Recep Tayîp Erdogan û Serokê Herêma Kurdistanê Nêçîrvan Barzanî li Koşka Beştepe ya Serokomariyê ya Enqerê civîneke dualî pêk anîn.

Serokatiya Herêma Kurdistanê anî ziman, "Her du aliyên tekezî li ser xwesteka dualî ji bo pêşxistina peywendiyên di navbera Herêma Kurdistanê û Tirkîyê di hemû waran de, bi taybetî di warê bazirganî û aborî de û sûdwergirtina ji derfetan bo berfirekirina hevkarîyên hevbeş di navbera Iraq û Herêma Kurdistanê li gel Tirkîyê di warê enerjîyê de kirin. Her wiha valahî û pêwîstiya îro li cîhanê bi taybetî li Ewropayê di warê enerjî û gaza xwezayî de hat gotûbêj kirin." Di beşeke din a daxuyaniya Serokatiya Herêma Kurdistanê de hat diyar kirin, Erdogan û Barzanî li ser giringiya bihêzkirina hevkarî û hemahengiya navbera Iraq û Herêma Kurdistanê ligel Tirkîyê "ji bo parastina ewlehiya sînoran û dawî pêşhatên şerê dijî terorîstan û metirsiya DAIŞê li Iraq û Sûriyê gotûbêj kirin."

rojevakurd.com

Fazil Mîranî: Hikûmeta Iraqê heye lê belê dewleta wê tune

Berpîrsê Desteya Kargêrî ya Polîtîburoya PDKê Fazil Mîranî, di merasîma bîranîna 36emîn salvegera dilovaniya Îdrîs Barzanî bû û di axaftina merasîmê de bal kişand ser siyaseta Iraqê. Berpîrsê Desteya Kargêrî



ya Polîtîburoya Partiya Demokrata Kurdistanê (PDK) Fazil Mîranî, di merasîma bîranîna 36emîn salvegera koça dawî ya Îdrîs Barzanî de daxuyaniyek da çapemeniyê re axivî. Fazil Mîranî bertek nişanî biryara Dadgeha Bilind a Federal a Iraqê ya di derbarê bûdceya Herêma Kurdistanê de da û bal kişand ser wê yekê ku ji bo nixandina rewşa niha dê bi aliyên din ên siyasî re hevdiîtinan bikin. Mîranî di daxuyaniya xwe de wiha got, "Hikûmeteke Iraqê heye, lê ez wekî Iraqiyekî bi xemgînî dibêjim; dewlet tune. Ji ber ku bingehên dewleta hiqûqî û sivil hene. Behsa serxwebûn û serweriyê tê kirin. Iraq wekî dewlet şer wenda kir, lê hikûmet heye. Dadgeha Federal li ser bingeha kîjan qanûnê mûçeyê karmendan qut dike. Biryarên siyasî mijareke cuda ye, bûdce cuda ye, lê mafên takekesî bi awayekî din li Iraqê kar dikin. Dibe ku Serokwezîrê Iraqê Mihemed Şîa Sûdanî bixwe jî li dijî biryarê be, ji ber ku zirara biryarê dibîne." Mîranî got ku divê aliyên siyasî yên Herêma Kurdistanê li hember rewşa niha ya Iraqê bi yekdengî tevbigerin. Dadgeha Federalî ya Bilind a Iraqê biryara hikûmeta Iraqê ya ji bo şandina bûdceya Herêma Kurdistanê li dijî destûrî dabû.


PeyamaKurd

Serok Barzanî pêşwazî li Fermandarê Hevpeymanan li Iraq û Sûriyê kir

Serok Mesûd Barzanî îro Duşema 30ê Çileyaya 2023an li Selahedîne pêşwazî li Fermandarê Hêzên Hevpeymanan yê li Iraq û Sûriyê bo şerê dijî DAIŞê General Matthew McFarlane û şanda pê re kir.

Di hevdiîtinê de rewşa meydanî ya şerê dijî terorîstên DAIŞê hat gotûbêj kirin û tekezî li ser wê yekê hat kirin ku teror metirsiyeye berdewam e û heta rîşekêşkirina terorê û hizra tundrewî divê civaka navdewletî û Hevpeymanan û welatên navçeyê ligel hev di hewl û hevahengiya berdewam de bin. Her di vê hevdiîtinê de şanda mêvan pesnê rola hêzên Pêşmergeyê Kurdistanê da û wek hêzeke xurt û xwedî moral wefî kir û diyar jî kir ku Hevpeymaniya Navdewletî dixwaze Pêşmerge bi nefeseke nû û sazî were rêkxistin.

Di civînê de Serok Barzanî spasiya hevkarî û hevahengiya Hevpeymanan kir ligel hêzên Pêşmerge di şerê dijî



terorîstan de û bal kişand ser wê yekê ku hêzên Pêşmergeyê Kurdistanê gelek qurbanî dane û her dem di xebat û têkoşînê de serkeftin bi dest xistin, ji ber ku xwedî îradeya xwe ye û li pey

dozeke rewşa bûye û divê ev berdewam be û piştî niha jî hêzên Pêşmerge bi giyanê niştimanperwerî û îrade û bîrûbaweriyê ve were perwerdekirin û were bihêzkirin. **KDP.info**

Navenda Hewlêr: Divê karesata 1ê Sibatê bibe bingeha yekrêziya me

Navenda 3. ya Yekîtiya Niştimanî ya Kurdistanê (YNK) li Hewlêrê bi

roja Cejna Qurbanê de, xwekujan xwe di nava baregehên Yekîtiya Niştimanî

rengên me û rengên û dengên me yên cuda .



boneya salvegera êrîşa terorîstî ya 1ê Sibatê daxuyaniyek da û got, "Terorîstan dixwestin aşî, hevgerî û tehemula cejnê li Hewlêrê û xelkê Hewlêrê tal bikin û di navbera refên hêzên siyasî yên Kurdistanê de nakokiyên çêkin, lê daxwaza wan pêk nehat. Vê karesatê ruhê yekîtiyê û hevgerîyê di nav gelê Kurd de zêdetir xurt kir."

Nivîsa daxuyaniyê Di salvegera karesata 1ê Sibatê de em soza têkoşîna xwe ya li dijî terorê dubare dikin.

19 sal bi ser êrîşa terorîstî ya li ser baregehên Yekîtiya Niştimanî ya Kurdistanê (YNK) û Partiya Demokrata Kurdistanê (PDK) li Hewlêrê derbas bûn.

Di 1ê Sibata 2004ê de, tarî li ser rêya du terorîstên tevlihev, di yekem

ya Kurdistanê (YNK) û liqa duyem a Partiya Demokrata Kurdistanê (PDK) li Hewlêrê teqandin.

Di vê êrîşa hovane de 105 welaî, serkirde û endamên her du partiyan hatin kuştin û gelek kes jî birîndar bûn.

Di vê helkefta xemgîn de, em bejna xwe li hember ruhê şehîdan ditewînin û weke serwerî û serbilindî rêz ji birîndarên karesatê û malbatên şehîdan re digrin û bi hev re emê rêya şehîdan berdewam bikin. Em ê vê bûyera xemgîn bikin bingeha hevgerîyê û yekîtiya gelê xwe.

Di vê êşa mezin a gelê me de, em bi bîr tînin ku terorîstên bi vê tawana jenosîdê, ku Hewlêr bi xwîn û tawaneke mezin li dijî mirovatîyê kirine, divê em ji bîr nekin ku dijminên Kurdistanê ti cudahiye naxin navbera

Helbet armanca terorîstan ewe ku aramî, hevgerî û tehemula cejnê Hewlêrê û xelkê Hewlêrê xirab bikin û di navbera refên hêzên siyasî yên Kurdistanê de aloziyê derxin.

Ev kiriyara terorîstî îradeya gelê me û ruhê qehremaniya hêzên pêşmergeyên Kurdistanê di rûbirûbûna bîrdoziya tundrew a bi navê Cîhada Îslamî û jinavbirina wan bi taybetî di rûbirûbûna terorîstên DAIŞê de bi alîkariya Hevpeymaniya Navdewletî û dostên gelê Kurdistanê bi hêz kir.

Bi vê minasebetê em dîpatdikin li ser bihêz kirina yekrêziya hêzên siyasî yên Kurdistanê û rijdbûna xwe bo şerê terorîstan, parastin û pêşxistina destkeftên gelê me û bê cudahî xizmetkirina welatiyan bi giştî û malbatên şehîdan bi taybetî.

Em gelê xwe dilniya dikin ku emê vê roja şînê wek handanekê bikar binin ji bo jinavbirina bîrdozî û çanda terorîst û terorîstan li seranserê Êraq û Herêma Kurdistanê bi alîkariya hevpeymaniya navdewletî û azadîxwazên cîhanê.

Di vê rojê de em dupat dikin ku kiryarên terorîstî nikarin rê li pêşketina gel û welatê me bigrin, lê xwîna şehîdên me wê me han bide ku em zêdetir xizmeta xelkê Hewlêrê bikin.

Em silav li ruhê şehîdan dikin û rêz û wefadariya xwe ji malbatên şehîd, birîndar û enfalkiriyên karesata 1ê Sibatê re dixwazin. Navenda 3 ya Rêxistina Hewlêrê Yekîtiya Niştimanî ya Kurdistanê **PUKMEDIA**

Li dibistanên Almanya dersên Zazakî destpêkir

Li wîlayeta Bakûrê Ren Vestfalya(NRW) ya Almanyayê bi awayeke fermî dest bi fêrkirina zaravayê Zazakî kirin, xwendekarên ku beşdarî yekem dersê zaravayê Zazakî bûbûn gelek dilgerm û bi kelecana bûn.

Ev biryara Hikûmeta Almanya bi xebata sê salane ku di navbera Wezareta Perwerdeya Hikûmeta Wîlayeta NRW û hemwelatîyên Kurd de gihîştîye encamê.

Dersa yekem li Duisburgê li xwendîgehên seretayî û navendî de destpêkir.

Ew dibistanên ku li DUISBURG ê dersên Zazakî didin û roj û demjimêrên wan wiha ye:

Rojên Sêşemê: Ji bo polên 1., 2., 3. 4. li dibistan û navnişana GGS Sternstraße 76, 47179 Duisburg di navbera demjimêr 11.30 û 13.45 bi 3 demjimêran



Ji bo polên 5.,6.,7.,8.,9. û 10. dibistan û navnişana Bekerlohstraße 81, 47179 Duisburg û Kopernikus Gymnasium ê di navbera demjimêr 14.15 û 16.30 bi 3 demjimêran dersên Zazakî tê dayîn. Rojên Çarşemê: Ji bo polên 1., 2., 3. 4. li dibistan û navnişana GGS Klosterstr., 47051

Duisburg di navbera demjimêr 13.15 û 15.30 bi 3 demjimêran

Ji bo polên 5.,6.,7.,8.,9. û 10. li dibistan û navnişana Mainstr., 47179 Duisburg û Landfermann Gymnasium ê di navbera demjimêr 16.15 û 18.00 bi 3 demjimêran dersên Zazakî tê dayîn. **rojevakurd.com**

Bîranîna Egîtê Cimo

Vê xerîbya şewitî da mirov newêre Facebookê jî veke. Rewşenbîrya me, hevalê mê yê dema Sovête ji hev bela bûn û bi hezara km ji hev dûr ketin. Niha ew daristana rengîn pir sêrek bûye. Rojê darek jê tê xar. Wusa bûye ku em nikarîn herin hewarya heval û hogirê xweye bi salan. Îro jî cawa Egîtê Cimo, hevalê me, sazbandê pir mezin, MÎRÊ BILÛRÊ gihîşte me...

Rehma Xwedê Egît be, ciyê wî buhuşt be. Seva evdê nemir serxweşî temamyê gelê wî dikeve. Bira gel xweş be. Gel pir ew hiz dikir. Navê Egît, tevî bilûra wî, li nav kulîlkê çiyayê Elegezê da wê tim dilê gelê wî da zêndî bimîne.

Eskerê Boyik

Sala 1982, bin ewazê bilûra Egîtê me da min ev helbest nivîsî. Ew jî bîranîna min e bo hogirê minî nemir Mîrê Bilûrê.

BILÛRVAN

Lêxe, lêxe bilûrvan
Çiqas xweşe ev miqam,
Hisret, hesîn, huba me
Nav ewazê te da ne.



Weke cew û kaniyê çiyê
Dengê te zeng-gelya tê,
Kela çiya û baniyê me
Nav ewazê te da ne.

Xuşe-xuşa zevyên me,
Hore-hora keryên me,
Bereketa nanê me
Nav ewazê te da ne.

Weke çemê Firatê
Dengê te ji dewra tê,
Ruhê kal û bavên me
Nav ewazê te da ne.

Himber ewrê der e kîn
Bilûra meye qirçîn,
Xule-xula xûna me
Nav ewazê te da ne.

Ji bin nîrê ne'letê
Înte-inta mêra tê,
Giraniya kul-derdê me
Nav ewazê te da ne.

Lêxe, lêxe bilûrvan.
Çiqas xweşe ew miqam.
Guman, merem, hêvyên me
Nav ewazê te da ne.

Şagirtê Dîbistanê



Konê Reş

Ezbenî! Berî 30 salî, yekemîn dîwana min a helbestên zarokan bi navê (Sîpan û Jînê), hatiye çap kirin. Bi min xweş e vê helbesta bi navê (Şagirtê Dîbistan), ya ku cara yekê di kovara (Gurzek Gul), hejmara 1/1989an belav bûye, cara duduyan di kovara (Dîrasat Îştîrakîyê), jimara taybet bi rewşenbîriya Kurdî, sala 1990î belav bûye, cara sisyan di rojnameya (Riya Taze) de, hejmara 62/4320, sala 1990î li Ermenîstanê belav bûye:

- 1 -

Rê bigre Sîpan
Şagirtê dîbistan

Yek, Dudo, Sisê
Rab ji xew sibê

Bişo ser û çav
Bik tevger û gav

Porê xwe bişkîn
Lixwek berdilka şîn

Pak û paqij be
Rind û dilgeş be

Rê bigre Sîpan
Şagirtê dîbistan

- 2 -

Çar û pênc û şeş
Li rê xweş bimeş

Tev dost û heval
Bê zîyan û qal

Dîbistan pir xweş
Lê hîn be Rûgeş

L, mamoste binêr
Ser bernede jêr

Bi bîr û bawer
Nas dibe cewher

Rê bigre Sîpan
Şagirtê dîbistan.

- 3 -

Heft û heyşt û neh
Sal duwazde meh



Her sê demsalek
Her yek bi rengêk

Demsalek havîn
Germa wê bi tîn

Di pey re payîz
Ba dilîze fîz

Yek jî zivistan
Lê tê tim baran

Rê bigre Sîpan
Şagirtê dîbistan.

Duyğular ölmədi öz əcəliynən...



Mənim vətənimdə dağlarım vardı,
Dağlar da sinəmdə , özümdə gəldi.
Çayları, suları, bulaqları da ,
Kövrələn qəlbimdə, gözümdə gəldi.

Mən özüm gəlmişəm, uşaqlığıma ,
Kəndin çıxırında , izində qoydum ,
Yuxulu, qayğısız körpə çağımı,
Anamın o rahat dizində qoydum.

Bir gün qarşılaşıb görüşsək əgər,
Suallar gözümdə sarılacaqdır.
O körpə, o məsum mələk qızcıqaz,
Sual tək boynuma sarılacaqdır.

Xəyalən dönəcəm uşaqlığıma,
Yənə çözücəyəm yuxularımı.
O sual verəcək neylədin axı,
Mənim bu körpəcə duyğularımı ?!

Duyğular ölmədi öz əcəliynən,
Qəza məhv elədi, qədər öldürdü.
Yaşatmaq istədim kövrək hissələri,
Ayrılıq susdurdu, kədər öldürdü.

Böyüdüüm həsrətin ağırlarıyla,
Bələdim kədəri, qəmi könlümə.
Həyatım beləcə əzabla keçdi,
Doğuşdan sınıqdı demə könlümə.

Serok Barzanî: Dadgeha Federal a Iraqê şûna Dadgeha Şoreşê ya rejîma berê girtiye

Serok Mesûd Barzanî li ser biryara Dadgeha Federal a Iraqê peyamek belav kir û ragihand, "Dadgeha Federal a Iraqê şûna Dadgeha Şoreşê ya rejîma berê girtiye."



Peyama Serok Barzanî wiha ye:

"Bi navê Xwedayê bexşende û mîhreban

Mixabin careke din Dadgeha Federal a Iraqê helwesteke din a dijinkarane li hember Herêma Kurdistanê nîşan da û rêgirî li wê yekê kir ku ew pere ji bo Herême were, ku biryar bû ji aliyê Hikûmeta Federal ve bo Herêma Kurdistanê were şandin.

Li vir mebest ne pere ne, kêşeya sereke binpêkirina maf û prensîpan e. Hemû alî agahdar in ku beşdariya me di hevpeymanîya îdareya dewletê û pêkanîna hikûmeta nû ya Iraqê de, li ser bingeha bernamayeke zelal û tîr û tije bûye ku hemû aliyan li ser wê li hev kirine.

Dabînkirina beşek ji heqên darayî yê Herêma Kurdistanê jî, ku mafekî rewa yê xelkê Kurdistanê ye, beşek bû ji wê bernamaye û rêkeftin li ser wê hat kirin. Loma biryara îro ya Dadgeha Federal, beriya ku li dijî Herêma Kurdistanê be, li dijî proseya siyasî û li dijî Hikûmeta Iraqê û li dijî bernamaya hevpeymanîya îdareya dewletê ye jî.

Ji bo me cihê matmayînê ye ku her dema keşeke erênî di navbera Herêma û Bexdayê de dirust bûbe û derfetek ji bo çareserîya kêşeyan derketibe holê, demildest Dadgeha Federal ji bo têkbirina wê derfetê kar kiriye û bi biryareke dijinkarane, derfet ji holê rakirîye û bûye sedema aloztirbûna kêşeyan. Diyar e ajendayeke gumanî cîbicî dike û cihê Dadgeha Şoreşê ya rejîma berê girtiye.

Ez li vir ji Hikûmeta Iraqê û ji aliyên pêkhênerên hevpeymanîya îdareya dewletê daxwaz dikim, helwesta xwe li hember vê binpêkirinê û dijayêkirinê nîşan bidin ku ji aliyê Dadgeha Federal ve li dijî berjewendiyên Iraqê û Herêma Kurdistanê tê encamdan.

Mesûd Barzanî 25ê Çileyê 2023an"

Lavrov: Îran jî beşdarî hevdîtinên normalbûna Şam û Enqerê dibe!

Wezîrê Karên Derve yê Rûsyayê Sergey Lavrov û Wezîrê Derve yê Misrê Samîh Şukrî piştî hevdîtinên li Moskowayê civîneke hevbeş a rojnamevanî li dar xistin.



Lavrov ragihand ku ji ber Îran jî yek ji welatên formata civînên Astana ye, li ser lihevkerîna ku ew jî beşdarî hevdîtinên Enqere û Şamê bibe.

Lavrov di civîna rojnamevanî de, li ser mijara proseya normalkirina pêwendiyên navbera Tirkîye û Sûriyeyê axivî û got, ew piştgiyaya siyaseta Tirkîyeyê ya asayîkirina pêwendiyên ligel Sûriyê dikin.

Lavrov diyar kir ku ew amade ne di vî warî de xebatên xwe pêş bixin û wiha axivî: "Li ser mijara ku Îran jî beşdarî vê xebatê bibe lihevkerîna hatiye kirin. Hem Rûsya, hem Îran, hem jî Tirkîye endamên sêalî yê Astana ya çareserkerîna pirs-girêka Sûriyê ne. Bi dîtina min aqil e ku Rûsya û Îran ji bo pêşvebirina têkiliyên Tirkîye-Sûriyeyê di pêşerojê de bi pêwendiyên xwe re bibin alîkar. Xebatên li ser dem û formata taybetî berdeham dikin. Pêşveçûn gava bi gava û tîgehîştinek heye ku her gava, her çiqas piçûk be jî, divê encamên berbiçav derxe holê."

PeyamaKurd

Mesrûr Barzanî û şanda Almanayê vegera koçberên Şingalê û derketina milîs û hêzên çekdar gotûbêj kirin

Îro Pêncşema 26.01.2023yê Serokê Hikûmeta Herêma Kurdistanê Mesrûr Barzanî pêşwazî li Wezîrê Dewlet li Wezareta Derve

armanca pêşxistina pêwendiyên dualî serdana Herêma Kurdistanê bike.

Serokê Hikûmeta Herêma Kur-

Federal a Iraqê de. Vê derbarê de Serokê Hikûmetê daxwaza Herêma Kurdistanê ya ji bo çareserkirina pirsgrîkan bi awayekî bingehî û li ser bingehê destûrê anî ziman û amaje bi wê yekê jî kir ku biryara dawî ya Dadgeha Bilind a Federal a Iraqê, ji bo rêgiriya şandina beşek ji mafên darayî yên Herêma Kurdistanê hewldaneke din a nerewa ya wê dadgehê ye û ji bo têkdana derfeta nû ya ji bo çareser kirina pirsgrîkan û ew hewayê erênî yê di serdana dawî ya şandeya bilind a hikûmetê bo Bexdayê hatî kirin de ava bibû ji bo linavbirina wê ye.

Serokê Hikûmeta Herêma Kurdistanê got: Li gor rêkeftina aliyên pêkanînerên hikûmetê û karnamaya kabîneya nû ya Iraqê, pêwîste di heyama 6 mehan piştî destbikarbûna hikûmeta Iraqê, herdu projeyasayên Dadgeha Bilind a Federal û Encûmena Îtîhadî derkevin. Ji ber pêngav û reftarên naha yên Dadgeha Federal, mixabin pirsgrîk li pêş geheştina rêkeftinê û çareserkirina pirsgrîkên navbera Herêma Kurdistan û Hikûmeta Federal de ava dike.

Herwaha giringiya cîhîcîhkirina rêkeftina Şingalê û derketina milîs û hêzên çekdar ên neyasayî û asayî kirina rewşa navçeyê û vegeandina koçberan bo cîhên wan, mijarên din ên wê civînê bûn ku balyozê Almanya li Iraqê Martin Jaeger jî amadebû. **KDP.info**



ya Almanya Tobias Lindner û şandeya li gel kir.

Wezîrê Dewletê li Wezareta Derve ya Almanya Tobias Lindner kurtebehsê derbarê armanca serdana xwe ya ji bo Herêma Kurdistanê vegot û amaje bi pêwendiyên bihêz ên di navbera Herêma Kurdistanê û Almanya de kir û daxwaza welatê xwe ya ji bo pêşxistina pêwendiyên li gel Herêma Kurdistanê ya bi taybet di warên aborî û danûstandinên bazirganî û di hemû waran de nîşan da. Herwaha behsa wê yekê jî kir ku biryar e şandeyekî pilebilind a veberhêner û xwedîkar û bazirganên Almanya di heyama pêş de bi

distanê jî spasiya Almanya kir, ji ber piştevaniyên berdewam bo Herêma Kurdistanê û bi taybet jî di şerê dijî terör û di çarçoveya hevpeymanîya navnetewî ya dijî DAIŞê de û pêzanînen Herêma Kurdistanê yên ji bo Parlamentoya Almanayê, ku wek jenosîdanasandina komkujiya Êzdiyan jî anî ziman.

Serokê Hikûmetê herwaha, ji ber piştevaniya çaksaziyên kabîneya nehem, bi taybet di warê dijital kirina xizmetguzariyên giştî de spasiya Almanayê kir.

Mijareke din a civînê jî taybet bû derbarê pêwendiyên di navbera Herêma Kurdistanê û Hikûmeta

Li Misrê mûmya 4 hezar û 300 salî dîtin


Li gor ragihandina BBC yê; li welatê Misrê li devera ciyê ku gorên qralên Misrê ya bi navê Sakkara yê, di xebatên bin erdê (arkeolojîk) de, mûmya ku ji dewra Xanedaniya Fîrewn de maye hatiye dîtin û bi mûmyayê re 9 heb peyker û hinek eşyayên bi qiymet jî hebûne. Mûmya ku avzêrkiriyê temenê wê tam 4 hezar û 300 sale. Arkeologê Misrî yê bi navê Zahi Hawas ku hem wezîrê berhemên berê ye, weha ragihandiyê:

"Mûmya yê zilamekiye. Navê wî Heka Şibs e. Ev tabût 4300 sale û qet venebûye. Ev mûmya eger em yên qraliyetê ji nav wan derxin, mûmya herî kevne ku me dîtiye. Peyker ji kevîrê kêrecê hatine çêkirin. Ji ber nehatine nexşandin, me nasnekir bê yên kî ne.

Berhemên ku me dîne yên

dewra xanedaniya 5 em ya Fîrewn (B.Z.2487-B.Z.2449) û yên dewra

di nekropola Sakkarayê de di bin sitûnekî 15 mt. reyî de dît. Me li



6em xanedaniya Fîrewn (B.Z.2345- B.Z.1821) in.

Me mûmyayê li başûrê Qahîre

deverê 5 gorên din jî dît. Di nav goran de gelek eşya, kasik û qafikan jî dît." **PeyamaKurd**

Joe Biden, li ser dayîna F-16an axivî: Em nadin!



Serokê Amerîkayê Joe Biden, piştî serdana xwe ya ji bo Marylandê, pirsên rojnamevanan bersivandin. Biden, li ser pirsên şandi-

na balafirên şer ên ji bo Ukraynayê jî axivî û da zanîn ku ew ê balafirên neşînin Ukraynayê.

Joe Biden, piştî ji Marylandê

vegeriya Washingtonê, derket hember rojnamevanên li Koşka Spî û pirsên hatinpirsîn, bersivandin. Biden, li ser pirsên rojnamevanekî ya "Gelo Amerîka dê balafirên şer ên F-16 bide Ukraynayê yan na?" got, "Naxêr."

Biden, li ser pirsên "Gelo ew ê di salvegera şerê Rusya û Ukraynayê de hûn ê serdana Ewropayê bikin yan na?" got, "Ez ne bawer im."

Ji aliyê din ve Biden diyar kir ku ew ê serdana Polonyayê bike û da zanîn ku serdanê kengî bê kirin, hîn ne diyar e. **PeyamaKurd**

Serok Barzanî û Nûnera Neteweyên Yekbûyî: Divê rewşa Şingalê were normalkirin û koçber vegerin

Serok Mesûd Barzanî pêşwazî li Nûnera Sekretera Giştî ya Rêxistina Neteweyên Yekbûyî li Iraqê kir û di wê hevdîtinê de tekezî li ser pêwîstiya



bicîhkirina rêkeftinnameya di navbera Hikûmeta Herêma Kurdistanê û Hikûmeta Federal di derbarê asayîkirina rewşa Şingalê de û vegeandina koçberan hat kirin.

Îro Çarşema 25.01.2023 li Selaheddîn Serok Mesûd Barzanî pêşwaziya xanima Jeanine Plasschaert Nûnera Sekretera Giştî ya Rêxistina Neteweyên Yekbûyî li Iraqê kir.

Di hevdîtinê de rewşa siyasiya navçeyê û peywendiyên di navbera Hikûmeta Herêma Kurdistanê û Hikûmeta Federaliya Iraqê û hewlên ji bo çareserkirina kêşeyên di navbera Hewlêr û Bexda hate guftûgo kirin.

Herwiha tekez li ser pêwîstiya bi cîhkirina rêkeftinnameya di navbera Hikûmeta Herêma Kurdistanê û Hikûmeta Federal di derbarê asayîkirina rewşa Şingalê û vegeandina koçberan kirin. Rewşa siyasiya Herêma Kurdistanê mijareke dinê vê hevdîtinê bû û di derbarê bi babeta hîlbijartinê, Serok Barzanî tekezî li ser wê yekê kir ku ji aliyê Partiya Demokrata Kurdistanê ve hîlbijartin bingeh û prensîpeke neguhêre ji bo şerîet û hukimraniyê û pêwîst e hîlbijartinê Herêma Kurdistanê di dema xwe da birêve biçê. Tekez jî li wê yekê kir ku divê îrade û berjewendiyên pêkhatan li ber çav bêgirtin û ji bo babeta mafên wan di hîlbijartinê de nabe ji derveyê îradeya pêkhatan bi tu awayekî û formulek li ser pêkhatên Kurdistanê bê sepandin. **KDP.info**

Amerîka û Îsraîl li derheq lihemberderkeftin li dijî çalakiyên mûşekî yên rejîma Îranê tekezî kirin

Wezîrê Derve yê Amerîkayê "Antonî Bilînkîn" û Serowezîrê Îsraîl "Binyamîn Natanyahû" tekezî kirine ku hewce ye li hember çalakiyên alozker ên rejîma Îranê li deverê û bernameya navkî û mûşekiya Îranê bisekinin. Roja 10ê Rêbendanê, di konferanseke rojnameyanî de, Wezîrê Derve yê Amerîkayê "Antonî Bilînkîn" û Serowezîrê Îsraîl "Binyamîn Natanyahû" tekezî kirin ku li hember fitneyên alozker ên rejîma Îranî li Rohilata Navîn û bernameya navkî û mûşekiya rejîmê û herwisa alîkariyên rejîma Îranê bo Rûsiyê, dê bi hemû şiyana xwe ve derkevin.



Herwisa "Binyamîn Natanyahû" gotiyê: "Li derheq derfetnedan bi rejîma Îranê bo berhemên çeka navkî hevhezriyek cîhanî heye û Îsraîl bo rêgirîkirin ji berhemên çeka navkî ji aliyê rejîma Îranê ve, dê her karekî hewce encam bide.

Herwisa "Antonî Bilînkîn" tevî qahîmbûna pêbendiyê Amerîka bi sozên xwe digel Îsraîlê got: "Amerîka hevkarîyên xwe yên li derheq rawestan li hember kiryarên alozker ên rejîma Îranê li dever û cîhên din, dê bihêztir bike". **kurdistanmedia.com**

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Aa



av

Ev çiyə? Ev **ave**.
Bu nədir? Bu sudur.
Что это? Это вода.
What is it? It is water.



diran

Ev çiyə? Ev **dirane**.
Bu nədir? Bu dişdir.
Что это? Это зуб.
What is it? It is a tooth.



agir

Ev çiyə? Ev **agire**.
Bu nədir? Bu oddur.
Что это? Это огонь..
What is it? It is fire.



mar

Ev çiyə? Ev **mare**.
Bu nədir? Bu ilandır.
Что это? Это змея..
What is it? It is a snake.

Bb



bizin

Ev çiyə? Ev **bizine**.
Bu nədir? Bu keçidir.
Что это? Это коза.
What is it? It is goat.



balon

Ev çiyə? Ev **balone**.
Bu nədir? Bu şardır.
Что это? Это шар.
What is it? It is a balon.



bacan

Ev çiyə? Ev **bacane**.
Bu nədir? Bu pomidordur.
Что это? Это помидор.
What is it? It is a tomato.



otomobil

Ev çiyə? Ev **otomobile**.
Bu nədir? Bu maşındır.
Что это? Это машина.
What is it? It is a car.

Cc



taC

Ev çiyə? Ev **taCe**.
Bu nədir? Bu tacdır.
Что это? Это корона.
What is it? It is a crown.



Canî

Ev çiyə? Ev **Canie**.
Bu nədir? Bu daydır.
Что это? Это жеребенок.
What is it? It is a horse.



cûcik

Ev çiyə# Ev **Cûcike**.
Bu nədir? Bu cücədir.
Что это? Это цыпленок.
What is it? It is a chicken.



finCan

Ev çiyə# Ev **finCane**.
Bu nədir? Bu fincandır.
Что это? Это чашка.
What is it? It is a cup.

Çç



çav

Ev çiyə? Ev **çave**.
Bu nədir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is an eye.



çêlek

Ev çiyə? Ev **çêleke**.
Bu nədir? Bu inəkdir.
Что это? Это корова.
What is it? It is cow.




defter

Ev çiyə? Ev **dəftere**.
Bu nədir? Bu dəftərdir.
Что это? Это тетрадь.
What is it? It is a copybook.



dar

Ev çiyə? Ev **dare**.
Bu nədir? Bu ağacdır.
Что это? Это дерево.
What is it? It is a tree.



belg

Ev çiyə? Ev **belge**.
Bu nədir? Bu yarpaqdır.
Что это? Это лист.
What is it? It is a leaf.



elok

Ev çiyə? Ev **eloke**.
Bu nədir? Bu hinduşqadır.
Что это? Это индюк.
What is it? It is a turkey.



çaynîk

Ev çiyə? Ev **çaynîke**.
Bu nədir? Bu çaynıqdır.
Что это? Это чайник.
What is it? It is a teapot.



çakûç

Ev çiyə? Ev **çakûçe**.
Bu nədir? Bu çəkicdir.
Что это? Это молоток.
What is it? It is hammer.



dest

Ev çiyə? Ev **deste**.
Bu nədir? Bu əldir.
Что это? Это ладонь.
What is it? It is a hand.



dil

Ev çiyə? Ev **dile**.
Bu nədir? Bu ürəkdir.
Что это? Это сердце.
What is it? It is a heart.



ker

Ev çiyə? Ev **kere**.
Bu nədir? Bu ulaqdır.
Что это? Это осёл.
What is it? It is a donkey.



zebeş

Ev çiyə? Ev **zebeşe**.
Bu nədir? Bu qarpızdır.
Что это? Это арбуз..
What is it? It is a water melon.

Êê



êleg

Ev çiyə? Ev **êlege**.
Bu nədir? Bu jiletir.
Что это? Это жилет.
What is it? It is a jumper.



hêk

Ev çiyə? Ev **hêke**.
Bu nədir? Bu yumurtadır.
Что это? Это яйцо.
What is it? It is an egg.




fîl

Ev çiyə? Ev **fîle**.
Bu nədir? Bu fildir.
Что это? Это слон.
What is it? It is an elephant.



fîrok

Ev çiyə? Ev **fîroke**.
Bu nədir? Bu təyyarədir.
Что это? Это самолёт.
What is it? It is a plane.



gizêr

Ev çiyə? Ev **gizêre**.
Bu nədir? Bu kökdür.
Что это? Это морковь.
What is it? It is a carrot.



gêzî

Ev çiyə? Ev **gêziye**.
Bu nədir? Bu süpürgədir.
Что это? Это веник.
What is it? It is a broom.



pê

Ev çiyə? Ev **pêye**.
Bu nədir? Bu ayaqdır.
Что это? Это пятка.
What is it? It is a heel.




kêr

Ev çiyə? Ev **kêre**.
Bu nədir? Bu bıçaqdır.
Что это? Это нож.
What is it? It is a knife.



fînd

Ev çiyə? Ev **fînde**.
Bu nədir? Bu şamdır.
Что это? Это свеча.
What is it? It is a candle.



zerafe

Ev çiyə? Ev **zerafeye**.
Bu nədir? Bu zürafədir.
Что это? Это жираф.
What is it? It is a giraffe.



gore

Ev çiyə? Ev **goreye**.
Bu nədir? Bu corabdır.
Что это? Это носки.
What is it? It is a stocking.




guh

Ev çiyə? Ev **guhe**.
Bu nədir? Bu qulaqdır.
Что это? Это ухо..
What is it? It is an ear.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Hh




hirmê

Ev çîye? Ev hirmêye.
Bu nêdir? Bu armuddur.
Что это? Это груша.
What is it? It is a pear.



hirç

Ev çîye? Ev hirçe.
Bu nêdir? Bu ayıdır.
Что это? Это медведь.
What is it? It is a bear.



hesp

Ev çîye? Ev hespe.
Bu nêdir? Bu atdır.
Что это? Это лошадь.
What is it? It is a horse.



hêştir

Ev çîye? Ev hêştire.
Bu nêdir? Bu dævêdir.
Что это? Это верблюд.
What is it? It is a camel.

li



dil

Ev çîye? Ev dile.
Bu nêdir? Bu ürêkdir.
Что это? Это сердце.
What is it? It is a heart.




lepik

Ev çîye? Ev lepîke.
Bu nêdir? Bu əlcêkdir.
Что это? Это перчатки.
What is it? It is gloves.



ling

Ev çîye? Ev lînge.
Bu nêdir? Bu qıçdır.
Что это? Это нога.
What is it? It is a leg.



mişk

Ev çîye? Ev mişke.
Bu nêdir? Bu siçandır.
Что это? Это мышь.
What is it? It is a mouse.

îi



dîk

Ev çîye? Ev dîke.
Bu nêdir? Bu xoruzdur.
Что это? Это петух.
What is it? It is a cock.



îsot

Ev çîye? Ev îsote.
Bu nêdir? Bu bibardır.
Что это? Это перец.
What is it? It is a pepper.



gustîl

Ev çîye? Ev gustîle.
Bu nêdir? Bu üzükdür.
Что это? Это кольцо.
What is it? It is a ring.




keştî

Ev çîye? Ev keştîye.
Bu nêdir? Bu gêmîdir.
Что это? Это пароход.
What is it? It is a ship.

Jj

jûjî



Ev çîye? Evjûjîye.
Bu nêdir? Bu kirpidir.
Что это? Это ёжик.
What is it? It is a hedgehog.



roj

Ev çîye? Ev roje.
Bu nêdir? Bu günêşdir.
Что это? Это солнце.
What is it? It is the sun.



rojname

Ev çîye? Ev rojnameye.
Bu nêdir? Bu qəzetdir.
Что это? Это газета.
What is it? It is a newspaper.



kevjal

Ev çîye? Ev kevjale.
Bu nêdir? Bu xərcəngdir.
Что это? Это краб.
What is it? It is a crayfish.

Kk



birek

Ev çîye? Ev bireke.
Bu nêdir? Bu mişardır.
Что это? Это пила.
What is it? It is a saw.



kûsî

Ev çîye? Ev kûsiye.
Bu nêdir? Bu bağadır.
Что это? Это черепаха.
What is it? It is a tortoise.



lêv

Ev çîye? Ev lêve.
Bu nêdir? Bu dodaqdir.
Что это? Это губы.
What is it? It is a lip.



lîmon

Ev çîye? Ev lîmone.
Bu nêdir? Bu limondur.
Что это? Это лимон.
What is it? It is a lemon.




kund

Ev çîye? Ev kunde.
Bu nêdir? Bu bayquşdur.
Что это? Это сова.
What is it? It is an owl.



kevçî

Ev çîye? Ev kevçîye.
Bu nêdir? Bu qaşığıdır.
Что это? Это ложка.
What is it? It is a spoon.



xezal


Ev çîye? Ev xezale.
Bu nêdir? Bu seyrandır.
Что это? Это джейран.
What is it? It is a deer.



kûlî


Ev çîye? Ev kûliye.
Bu nêdir? Bu çeyirtkêdir.
Что это? Это саранча.
What is it? It is a grasshopper.

Mm



mûz

Ev çîye? Ev mûze.
Bu nêdir? Bu banandır.
Что это? Это банан.
What is it? It is a banana.



masî

Ev çîye? Ev masîye.
Bu nêdir? Bu balıqdir.
Что это? Это рыба.
What is it? It is fish.



gamêş

Ev çîye? Ev gamêşe.
Bu nêdir? Bu samışdır.
Что это? Это буйвол.
What is it? It is a buffalo.



meymûn


Ev çîye? Ev meymûne.
Bu nêdir? Bu meymundur.
Что это? Это обезьяна.
What is it? It is a monkey.

Nn



nan

Ev çîye? Ev nane.
Bu nêdir? Bu çörêkdir.
Что это? Это хлеб.
What is it? It is bread.



trên

Ev çîye? Ev trêne.
Bu nêdir? Bu qatardır.
Что это? Это поезд.
What is it? It is a train.



hûrbivîn

Ev çîye? Ev hûrbivîne.
Bu nêdir? Bu zərrəbîndir.
Что это? Это лупа.
What is it? It is a magnifying-glass.



reng

Ev çîye? Ev reñge.
Bu nêdir? Bu boyadır.
Что это? Это краска.
What is it? It is a colour.

Oo



ode

Ev çîye? Ev Odeye.
Bu nêdir? Bu otaqdir.
Что это? Это комната.
What is it? It is a room.



otobûs

Ev çîye? Ev Otobûse.
Bu nêdir? Bu avtobusdur.
Что это? Это автобус.
What is it? It is a bus.



sol

Ev çîye? Ev sole.
Bu nêdir? Bu ayaqqabıdır.
Что это? Это обувь.
What is it? It is a shoe.




top

Ev çîye? Ev tOpe.
Bu nêdir? Bu topdur.
Что это? Это мяч.
What is it? It is a ball.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Pp



penîr

Ev çiyey? Ev penîre.
Bu nədir? Bu pendirdir.
Что это? Это сыр.
What is it? It is a cheese.




pîvaz

Ev çiyey? Ev pîvaze.
Bu nədir? Bu soğandır.
Что это? Это лук.
What is it? It is an onion.



perçemek

Ev çiyey? Ev perçemeye.
Bu nədir? Bu yarasadır.
Что это? Это летучая мышь.
What is it? It is a bat.



pênûs

Ev çiyey? Ev pênûse.
Bu nədir? Bu qələmdir.
Что это? Это карандаш.
What is it? It is a pencil.

Qq




beq

Ev çiyey? Ev beqe.
Bu nədir? Bu qurbağadır.
Что это? Это лягушка.
What is it? It is a frog.



Ev çiyey? Ev qaze.
Bu nədir? Bu qazdır.
Что это? Это гусь.
What is it? It is a goose.



meqes

Ev çiyey? Ev meqese.
Bu nədir? Bu qaçıdır.
Что это? Это ножницы.
What is it? It is a scissors.



portqal

Ev çiyey? Ev portqale.
Bu nədir? Bu portağaldır.
Что это? Это апельсин.
What is it? It is an orange.

Rr




şêr

Ev çiyey? Ev şêre.
Bu nədir? Bu şirdir.
Что это? Это лев.
What is it? It is a lion.



kêwrîşk

Ev çiyey? Ev kêwrîşke.
Bu nədir? Bu dovşandır.
Что это? Это заяц.
What is it? It is a rabbit.



tîr

Ev çiyey? Ev tîre.
Bu nədir? Bu oxdur.
Что это? Это стрела.
What is it? It is an arrow.



rovî

Ev çiyey? Ev roviye.
Bu nədir? Bu tülküdür.
Что это? Это лиса.
What is it? It is a fox.

Ss



sêv

Ev çiyey? Ev sêve.
Bu nədir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is an apple.



stêrk

Ev çiyey? Ev stêrke.
Bu nədir? Bu ulduzdur.
Что это? Это звезды.
What is it? It is a star.



şûr

Ev çiyey? Ev şûre.
Bu nədir? Bu qilncdır.
Что это? Это меч.
What is it? It is a sword.



şeh

Ev çiyey? Ev şeye.
Bu nədir? Bu daraqdır.
Что это? Это гребешок.
What is it? It is a comb.



tiîr

Ev çiyey? Ev tiriye.
Bu nədir? Bu üzümdür.
Что это? Это виноград.
What is it? It is a grape.



tûtî

Ev çiyey? Ev tûtiye.
Bu nədir? Bu tutuqşudur.
Что это? Это попугай.
What is it? It is a parrot.



se

Ev çiyey? Ev seye.
Bu nədir? Bu itdir.
Что это? Это собака.
What is it? It is a dog.



sêvik

Ev çiyey? Ev sêvike.
Bu nədir? Bu kartofdur.
Что это? Это картофель.
What is it? It is a potato.



şîr

Ev çiyey? Ev şîre.
Bu nədir? Bu süddür.
Что это? Это молоко.
What is it? It is a milk.




şûşe

Ev çiyey? Ev şûşeye.
Bu nədir? Bu şüşədir.
Что это? Это стекло.
What is it? It is a glasses.



pirtûk

Ev çiyey? Ev pirtûke.
Bu nədir? Bu kitabdır.
Что это? Это книга.
What is it? It is a book.



tîmsah

Ev çiyey? Ev tîmsahe.
Bu nədir? Bu tîmsahdır.
Что это? Это крокодил.
What is it? It is a crocodile.

Uu



utî

Ev çiyey? Ev utiye.
Bu nədir? Bu ütüdür.
Что это? Это утюг.
What is it? It is an iron.



guh

Ev çiyey? Ev guhe.
Bu nədir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is an ear.

Ûû



bilûr

Ev çiyey? Ev bilûre.
Bu nədir? Bu tütəkdir.
Что это? Это свирель.
What is it? It is a pipe.



brûsk

Ev çiyey? Ev brûske.
Bu nədir? Bu ıldırımır.
Что это? Это молния.
What is it? It is a lightning.

Vv



çav

Ev çiyey? Ev çave.
Bu nədir? Bu gözür.
Что это? Это глаз.
What is it? It is an eye.




keVok

Ev çiyey? Ev keVoke.
Bu nədir? Bu göyörçindir.
Что это? Это голубь.
What is it? It is a pigeon.



gul

Ev çiyey? Ev gule.
Bu nədir? Bu güldür.
Что это? Это цветы.
What is it? It is a flower.



kurm

Ev çiyey? Ev kurme.
Bu nədir? Bu qurddur.
Что это? Это червяк.
What is it? It is a worm.



çûk

Ev çiyey? Ev çûke.
Bu nədir? Bu quşdur.
Что это? Это птица.
What is it? It is a sparrow.



dupişk

Ev çiyey? Ev dupişke.
Bu nədir? Bu əqrəbdir.
Что это? Это скорпион.
What is it? It is a scorpion.



bivir

Ev çiyey? Ev bivire.
Bu nədir? Bu baltadır.
Что это? Это топор.
What is it? It is an axe.



berçavik

Ev çiyey? Ev berçavike.
Bu nədir? Bu eynəkdir.
Что это? Это очки.
What is it? It is glasses.

LÜĞƏTLİ ƏLİFBƏ-ALFABƏYA BI FERHENG

Ww



w erdek

Ev çîye? Ev werdeke.
Bu nədir? Bu ökdəkdir.
Что это? Это утка
What is it? It is a duck.



wêne

Ev çîye? Ev wêneye.
Bu nədir? Bu şəkildir.
Что это? Это картина
What is it? It is a map.

Xx



xalxalok

Ev çîye? Ev xalxaloke.
Bu nədir? Bu arabüzəndir.
Что это?
Это божья коровка.
What is it? It is a lady-bird.



xanî

Ev çîye? Ev xanîye.
Bu nədir? Bu evdir.
Что это? Это дом.
What is it? It is a home.

Yy



xîyar

Ev çîye? Ev xîyare.
Bu nədir? Bu xiyardır.
Что это? Это огурец.
What is it?
It is a cucumber.




heyve

Ev çîye? Ev heyve.
Bu nədir? Bu aydır.
Что это? Это луна.
What is it? It is a moon.



ew r

Ev çîye? Ev ewre.
Bu nədir? Bu buluddur.
Что это? Это туча.
What is it? It is a cloud.




kew

Ev çîye? Ev kewe.
Bu nədir? Bu kəklıdır.
Что это? Это цесарка
What is it? It is a partridge.



xaç

Ev çîye? Ev xaç e.
Bu nədir? Bu xaçdır.
Что это? Это крест.
What is it? It is a cross.



berx

Ev çîye? Ev berxe.
Bu nədir? Bu quzudur.
Что это? Это баран.
What is it? It is a sheep.



yek

Ev çîye? Ev yeke.
Bu nədir? Bu birdir.
Что это? Это единица.
What is it? It is a one.



çiya

Ev çîye? Ev çiyaye.
Bu nədir? Bu dağdır.
Что это? Это горы.
What is it? It is a mountain.

Zz



ziman

Ev çîye? Ev zimane.
Bu nədir? Bu dildir.
Что это? Это язык.
What is it? It is a tongue.



zengil

Ev çîye? Ev zengile.
Bu nədir? Bu zəngdir.
Что это? Это звонок.
What is it? It is a bell.



zerik

Ev çîye? Ev zerike.
Bu nədir? Bu vedrədir.
Что это? Это ведро.
What is it? It is a bucket.



derzi

Ev çîye? Ev derziye.
Bu nədir? Bu iynədir.
Что это? Это игла.
What is it? It is a needle.

Иран арестовал еще двух курдских религиозных деятелей

Во вторник, 31 января, силы безопасности Ирана арестовали двух курдских имамов, следовавших по пути между Санандажем и Мариваном.

Как сообщает правозащитная организация "Hengaw", имамы, идентифицированные как Ибрагим Карими Нанала и Лукман Амини, родом из города Джаванруд. Оба работали в Санандаже.

Иран активизирует усилия по подавлению инакомыслия после протестов, вызванных смертью курдянки Махсы Амини, задержанной полицией нравов в прошлом году. После общенациональных протестов против гибели Амини, многие религиозные деятели Иранского Курдистана выразили поддержку демонстрантам. По данным местных источников, только за последний месяц было арестовано 10 имамов, четверо из них — за последние сутки. Власти Ирана активизировали свою кампанию по аресту активистов гражданского общества, включая религиозных лидеров и активистов, чтобы удержать людей от участия в публичных акциях протеста с требованием гражданских прав. kurdistan.ru

ALFABÊ				DİKARÎ BIXWÎNÎ
KURDÎ		Azərbaycanca		
N b/s	ya bi tîpên latinî	ya bi tîpên kirilî	Latinî	
1	Aa	Aa	Aa	Artêş, armanc, av, agir, azadî, adar, azerî, aram, artêş,
2	Bb	Бб	Bb	Bazîd, beran, berf, Baran, ba, bahoz, berbang, bedew, berx
3	Cc	Цц	Cc	Cûdî, cêr, ceş, Decle, Cefer, Cemîl, cêv, Cello,
4	Çç	Чч	Çç	Çekdar, çem, çar, çepik, çav, çeleng, çil,
5	Dd	Дд	Dd	Dayîk, dewr, dar, dest, Dara, dû, deh, defter, don, dîwar, dinê
6	Êê	Ее	Ee	Êlnûr, êvar, êzîng, êş, êlek, Êldar,
7	Ee	Яя	Əə	Enî, ewr, erê, Ewreman, Elî, elek, Elegez, Erzurum,
8	Ff	Фф	Ff	Ferat, frtone, Fariz, fil, fûtbol, Ferman, Firat, Fatma
9	Gg	Гг	Gg	Gerîlla, Gebar, genim, gellî, germ, golig, gore, goh
10	Hh	Нн	Hh	Hewlêr, havîn, hirç hêsir, hewar, havîn, hurmê, hesp
11	Îî	Ии	Ii	Îsal, îni, bîr, pîr, sîr, Îdrîs, Îsa, îcar, valî, Îbrahîm, Îran
12	Ii	Ьь	Ii	Kirin, birin, firîn, kirîn, Miraz, mirin, minminîk,
13	Jj	Жж	Jj	Jîyan, jûjî, Nûjîn, jor, jêr, jehr, jale, jajik, Janna,
14	Kk	Кк	Kk	Kurdistan, karker, kevan, Kemal, Kerkuk, Kerem, kelem
15	Ll	Лл	Ll	Lûr, legleg, gul, bilbil, dil, Laliş, Lêyla, lazim, lempe, limon
16	Mm	Мм	Mm	Mîdîa, merd, mêr, mêvan, masî, meş, Misir,
17	Nn	Нн	Nn	Nan, nêrî, nig, Nîva, nevî, ner, nav, nas, hinar, Hesên,
18	Oo	Оо	Oo	Osê, Oskan, dor, sor, Oric, ode, orxan, Oslo, Duhok
19	Pp	Пп	Pp	Par, piling, pîr, pola, pis, Paşa, Perîşan, pitî, petek, perçe
20	Qq	Qq	-	Quling, qawe, qîr, qelem, qaîş, qat, qeysî, Qasim, qesir, qend
21	Rr	Рр	Rr	Ro, Rostem, zer, ber, gerîlla, reş, ru, rast, ram, aram, zirav
22	Ss	Сс	Ss	Serok, Sîpan, Sencar, sêv, sor, sût, serî, saz, serbaz, Sefer, sê
23	Şş	Шш	Şş	Şoreş, şev, şe, şene, şêr, şûr, şapik, şalik, şirîn, sekir, şewaq
24	Tt	Тт	Tt	Tîr, tîrêj, tam, tas, tî, tendûr, Temam, temaşe, tîfing, top,
25	Ûû	Уу	Uu	Kûr û dûr, pênuş, hûr, şûr, nûr, bûyîn, çûyîn, bûyar
26	Ûu	Юю	Ûü	Gul, sur, dudu, guh, buhur, kurd, Kurdistan, guhdar, nuh
27	Vv	Вв	Vv	Vala, vrvêşî, vira, vîalî, av, valî, vajî, Vagîf, Van, vala, eva
28	Ww	Ww	-	War, welat, Weçîh, weşandin, Xwedê, Wezîr, Wekîl, walî
29	Xx	Хх	Xx	Xiyal, xewn, xanî, xurtî, Xelîl, xalo, xatî, Xalid, xaç, xêr, xas
30	Yy	Йй	Yy	Yasin, Yusif, Yagub, Yasemen, yeqîn, Yehya, yarmarka
31	Zz	Зз	Zz	Zozan, zer, zêr, zor, zengil, zend, zîv, zelal, Zîver, zêytûn

Президенты Курдистана и Турции обсудили энергетические связи

Президент Курдистана Нечирван Барзани 26 января посетил с официальным визитом Анкару,

политических событиях в Ираке и Курдистане после инаугурации нового правительства в Багдаде.

юдную готовность развивать отношения между Курдистаном и Турцией во всех областях, особенно в торгово-экономическом сотрудничестве, и использовать имеющиеся возможности для расширения совместного партнерства Ирака и Курдистана с Турцией в сфере энергии, которая может активно способствовать заполнению пустоты и удовлетворению потребностей в современном мире, особенно в Европе, в области природного газа и энергии", отмечается в пресс-релизе.

Лидеры также подчеркнули важность укрепления сотрудничества между Ираком и Курдистаном с Турцией для защиты безопасности границ. Кроме того, они обсудили последние события в борьбе с терроризмом и угрозой со стороны "Исламского государства" (ИГ) в Ираке и Сирии, ситуацию в регионе в целом и другие вопросы, представляющие взаимный интерес. kurdistan.ru



где, среди прочего, обсудил энергетические отношения со своим турецким коллегой Реджепом Тайипом Эрдоганом.

Офис президента Курдистана сообщил в пресс-релизе, что стороны обменялись мнениями об отношениях между Эрбилем и Анкарой, а также о последних

Обсуждения также касались отношений между Региональным правительством Курдистана (КРГ) и федеральным правительством Ирака, включая переговоры по урегулированию нерешенных вопросов между двумя сторонами.

"Стороны подчеркнули обо-

Судани приветствует инициативу ЮНЕСКО по восстановлению Мосула

Премьер-министр Ирака Мухаммед Шиас-Судани высоко оценил инициативу Организации Объединенных Наций по вопросам образования, науки и культуры (ЮНЕСКО) по реконструкции города Мосул. Судани сделал это заявление в Париже во время встречи с генеральным директором ЮНЕСКО Одри Азуле. Как говорится в заявлении канцелярии премьер-министра, официальные лица обменялись мнениями о расширении сотрудничества между Ираком и ЮНЕСКО и укреплении двусторонних отношений.

Премьер-министр Судани приветствовал инициативу ЮНЕСКО по реконструкции Мосула, в частности Великой мечети Ан-Нури, и выразил желание Багдада сотрудничать с ЮНЕСКО для включения древних памятников Ирака в Спи-



сок всемирного наследия.

Судани прибыл в Париж 26 января. Он провел отдельные встречи с высокопоставленными французскими чиновниками, в том числе с президентом Эммануэлем Макроном, с которым подписал ряд стратегических соглашений.

"Недавно мы с другом г-ном Макроном подписали Соглашение о стратегическом партнерстве, которое определяет дорожную карту для расширения горизонтов сотрудничества между нашими двумя странами в различных областях", — написал Судани в Twitter после встречи с Макроном. kurdistan.ru

Переговоры между ДПК и ПСК продвигаются вперед

Сообщается о достигнутом прогрессе в недавних переговорах между правящей "Демократической партией Курдистана" (ДПК) и конку-

рирующим "Патриотическим союзом Курдистана" (ПСК), которые встретились на прошлой неделе в Сулеймании, чтобы преодолеть разногласия и решить проблемы региона в преддверии парламентских выборов, намеченных на этот

год. ДПК и ПСК достигли предварительного понимания по ключевым вопросам, в том числе по предстоящим парламентским выборам. Как стало известно "Kurdistan24", они договорились сформировать совместный комитет для решения остальных вопросов.

"Во время встречи мы обсудили все разногласия между ДПК и ПСК",

— заявил в воскресенье журналистам член политбюро ПСК Джутияр Нури. Он также добавил, что в ближайшие дни стороны снова встретятся, чтобы решить проблемы и открыть новую главу в отношениях ДПК и ПСК. Блынд Исмаил, член Центрального комитета ДПК, назвал время встречи "очень важным" для демонстрации единства курдских политических партий, особенно после недавнего решения федерального суда, объявившего продажу нефти в Курдистане неконституционной.



рирующим "Патриотическим союзом Курдистана" (ПСК), которые встретились на прошлой неделе в Сулеймании, чтобы преодолеть разногласия и решить проблемы региона в преддверии парламентских выборов, намеченных на этот

год. ДПК и ПСК достигли предварительного понимания по ключевым вопросам, в том числе по предстоящим парламентским выборам. Как стало известно "Kurdistan24", они договорились сформировать совместный комитет для решения остальных вопросов.

По политическое убийство перебежчика из ПСК полковника Хокара Джаффа в Эрбиле в прошлом году наряду с неэффективным управлением ПСК государственными доходами в Сулеймании осложнило отношения между правящими партиями Курдистана, а также задержало парламентские выборы, запланированные на октябрь прошлого года. kurdistan.ru

Президент ДПК и генеральный консул Кувейта обсудили региональные события

Курдский лидер Масуд Барзани, президент "Демократической партии Курдистана" (ДПК), в воскресенье, 29 января, встретился с генеральным консулом Кувейта в Эрбиле



Османом Даудом, чтобы обсудить последние политические события в регионе и двусторонние связи между странами.

"Во время встречи президент Барзани подчеркнул исторические и глубокие отношения между народами Кувейта и Курдистана", — говорится в заявлении штаб-квартиры Барзани.

Как отметил курдский лидер, народы Курдистана и Кувейта ощутили боль и агонию от навязанной им шовинистической политики.

Барзани призвал к ликвидации "шовинистических идеологий" и восстановлению стабильности и братства. kurdistan.ru

Австралия ввела санкции против главнокомандующего Сухопутными силами Ирана и еще 15 физлиц

Правительство Австралии объявило во вторник о введении санкций в отношении главнокомандующего Сухопутными силами Ирана генерал-майора Абдулрахима Мусави. Это следует из данных Федерального реестра законодательства правительства Австралии. По его информации, кроме Мусави санкции были введены против командующего сухопутными войсками ВС ИРИ бригадного генерала Киюмарса Хейдари, заместителя командующего исламским народным ополчением "Басидж" Салара Абнуша, заместителя главы "Басидж" Хоссейна Маруфи, замести-



теля командующего Силами правопорядка ИРИ Касема Резаи, бригадных генералов Хабиба Шахсавари, Хасана Хассанзаде, Али Акбара Джавидана, Хоссейна Рахими и Ахмада Шафаи, бывшего губернатора провинции Систан и Белуджистан Хоссейна Модарреса Хиабани, губернатора провинции Курдистан Исмаила Зарей Коша, представителя региональных властей в городе Сенендедже Алирезы Мореди, генерала КСИР (Корпус стражей исламской революции, элитные части ВС Ирана) Мохаммада Асанлу, надзирателя тюрьмы Гохардашт Аплаха-Карам Азизи.

Отдельно в санкционный список было внесено народное ополчение "Басидж".

23 января ЕС принял четвертый пакет санкций за "имевшие место нарушения прав человека" в Иране. В черный список попали 18 физических и 19 юридических лиц, включая Корпус стражей исламской революции. В тот же день Великобритания расширила свой санкционный список по Ирану, внеся в него народное ополчение "Басидж" и нескольких иранских военных. На следующий день официальный представитель МИД Ирана анонсировал принятие Тегераном ответных мер в отношении ЕС и Великобритании. kurdistan.ru

ДИПЛОМАТ

№ 04 (516) 25-31 январь 2022-год ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА



Масуд Барзани и делегация коалиции обсудили ход войны против ИГ

Курдский лидер Масуд Барзани, президент "Демократической партии Курдистана" (ДПК), 30 января принял делегацию возглавляемой США Международной коалиции по борьбе с "Исламским государством" (ИГ), чтобы обсудить террористическую угрозу в регионе.



Делегацию возглавлял генерал Мэтью Макфарлейн, командующий Объединенной оперативной группой операции "Непоколебимая решимость" (CJTF-OIR). На встрече обсуждались последние события, касающиеся борьбы с ИГ.

Как сообщил штаб Барзани, стороны подчеркнули необходимость продолжения сотрудничества коалиции, международного сообщества и стран региона "до искоренения терроризма и экстремистской идеологии" в регионе. Делегация коалиции высоко оценила роль пешмерга в борьбе с терроризмом, назвав их "сильной и мужественной силой".

В ходе встречи Барзани поблагодарил союзников за их сотрудничество и координацию с силами пешмерга в борьбе с террористами и отметил, что курдские силы "понесли много жертв, но всегда добивались победы в своей борьбе". kurdistan.ru

В ходе встречи Барзани поблагодарил союзников за их сотрудничество и координацию с силами пешмерга в борьбе с террористами и отметил, что курдские силы "понесли много жертв, но всегда добивались победы в своей борьбе". kurdistan.ru

В ходе встречи Барзани поблагодарил союзников за их сотрудничество и координацию с силами пешмерга в борьбе с террористами и отметил, что курдские силы "понесли много жертв, но всегда добивались победы в своей борьбе". kurdistan.ru

Синджар сформирует собственные силы для контроля над езидским районом

Администрация езидского города Синджар иракской провинции Ниневия начала регистрацию тех, кто желает присоединиться к местным силам, чтобы заменить пришедшие вооруженные группы и восстановить безопасность в этом районе.

"В настоящее время в Синджаре началась регистрация местных полицейских сил численностью 2500 человек. Мы ожидаем, что иракское правительство выделит бюджет для этих сил в рамках Синджарского соглашения", — сообщил в интервью "BasNews" исполняющий обязанности мэра Синджара Наиф Сайдо. "После того, как регистрация будет завершена, мы надеемся, что эти силы будут обучены, чтобы заменить силы, действующие в настоящее время в Синджаре".

Пытаясь восстановить нормальную жизнь в Синджаре и способствовать возвращению временно перемещенных лиц (ВПЛ), Миссия ООН по содействию Ираку (МООНСИ) в 2020 году помогла заключить Синджарское соглашение между Эрбилем и Багдадом, согласно которому федеральное правительство должно решить проблемы безопасности и политические проблемы в тесной координации с Региональным правительством Курдистана (КРГ).

Соглашение еще не выполнено, и несколько вооруженных групп, включая проиранские силы народной мобилизации и зонтичные группы турецкой "Рабочей партии Курдистана" (РПК), продолжают действовать в Синджаре. Езиды надеются, что создание местных сил поможет восстановить безопасность и побудит оставшихся ВПЛ вернуться в свой родной город. kurdistan.ru



Соглашение еще не выполнено, и несколько вооруженных групп, включая проиранские силы народной мобилизации и зонтичные группы турецкой "Рабочей партии Курдистана" (РПК), продолжают действовать в Синджаре. Езиды надеются, что создание местных сил поможет восстановить безопасность и побудит оставшихся ВПЛ вернуться в свой родной город. kurdistan.ru

Соглашение еще не выполнено, и несколько вооруженных групп, включая проиранские силы народной мобилизации и зонтичные группы турецкой "Рабочей партии Курдистана" (РПК), продолжают действовать в Синджаре. Езиды надеются, что создание местных сил поможет восстановить безопасность и побудит оставшихся ВПЛ вернуться в свой родной город. kurdistan.ru

Напряженность между США и Ираном вызывает беспокойство у Багдада

Продолжающаяся напряженность и соперничество между США и Ираном имеют негативные последствия для Ирака, заявил премьер-министр Мухаммеда ас-Судани 27 января в интервью "France24". "Любая напряженность между США и Ираном, любая напряженность между странами региона негативно отразится на Ираке", — сказал он. Напряженность между США и Ираном, вызванная прежде всего ядерной программой Тегерана, втянула



соседний Ирак, вызвав общенациональную инфляцию и экономическую нестабильность. Влияние этого соперничества недавно проявилось в том, что стоимость иракской валюты упала до рекордно низкого уровня.

Стоимость иракской валюты колеблется с ноября прошлого года, вызывая обеспокоенность общественности и нестабильность рынка. Иракское правительство безрезультатно предприняло множество мер для стабилизации стоимости динара, включая увеличение притока долларов США в свой торговый банк.

Валютный кризис также стоил работы управляющему Центральным банком и управляющему Торгового банка. Стоимость иракского динара начала падать после того, как Казначейство США и Федеральный резервный банк Нью-Йорка "начали в ноябре ужесточать контроль над международными долларовыми операциями коммерческих иракских банков в попытке пресечь отмывание денег и незаконное перекачивание долларов в Иран и другие страны Ближнего Востока, на которые распространяются жесткие санкции", — сообщил "Wall Street Journal" в этом месяце со ссылкой на официальных лиц Ирака и США. kurdistan.ru

"Благотворительный фонд Барзани" привез печное топливо в Соран

"Благотворительный фонд Барзани" 30 января привез печное топливо для нуждающихся и уязвимых семей в городе Соран Иракского Курдистана, где выпал первый крупный снег. "Благотворительный фонд Барзани (BCF) сегодня раздал сотни канистр мазута малообеспеченным семьям в городе Соран", — сообщил на пресс-конференции глава администрации Сорана Халгорд Шейх Наджиб. Благотворительный фонд Барзани — это гуманитарная организация Курдистана, которая помогает нуждающимся и пострадавшим от стихийных бедствий в курдском регионе Ирака и за его пределами. Сегодня благотворительная организация пожертвовала более 300 000 литров мазута более чем 3000 малообеспеченным семьям в Соране. Глава фонда Муса Ахмед подчеркнул, что их цель — раздать два миллиона литров мазута 20 000 малообеспеченным семьям в Курдистане. kurdistan.ru

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:
TAHİR SÜLEYMAN
İMTİYAZ Ü SERNIVİSAR:
TAHİR SİLƏMAN
УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:
ТАХИР СУЛЕЙМАН
Tel: +994 50 352-33-18
+994 55 202-73-53

Xüsusi müxbir:
Tariyel Cəlil
Региональный корреспондент:
Усуб Тейфур
Müəlliflərin mövqeyi ilə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Bakı şəhəri Az1040, küçə
S. Mehmandarov ev 25,
mənzil 17
Navnisan: Bakı Az1040, soqaq
S. Məhmandarov xani 25, mal-17
Адрес: Баку Az1040, улица
С. Мехмандаров дом 25, кв. -17

Qəzet "Diplomat" qəzetinin bilgisayar
mərkəzində yığılıb səhifələnilib və
"Mətbuat" mətbəəsində çap olunmuşdur.
e-mail: hewler@mail.ru
Şəhadətnamə: NƏŞ 005004966
BUSB-un Sabunçu rayon filialı
VÖEN 1800061582
H/h 438010000
Sifariş: 1500